



BİNƏQƏDİ

BAKI-2015
I AVROPA OYUNLARI
İLƏ ƏLAQƏDAR 1 İYUL
2014-cü İL TARİXİNDƏN
"TƏMİZ BİNƏQƏDİ"
LAYİHƏSİNƏ START
VERİLİB

№43 (87) | 7 noyabr 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

İkitərəfli münasibətlər yüksək səviyyədədir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, son vaxtlar bu münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın yaxşı perspektivlərinin ol-

duğu qeyd edilib. İkitərəfli əlaqələrimizin turizm, gənclər, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, hava nəqliyyatı və digər sahələrdə daha da genişləndirilməsi müzakirə olunub. Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidinqtonu qəbul edib. Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidinqton Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla vurğulayıb. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə olduğu

bildirilib, iqtisadi əməkdaşlıq sahəsində enerji sektorunun prioritet təşkil etdiyi vurğulanaraq bu istiqamətdə Böyük Britaniyanın bəzi şirkətlərinin Azərbaycanı əsas tərəfdaşı olduğu qeyd edilib, mühüm infrastruktur layihələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.


Dünya Bankı iqtisadi islahatlara dəstək verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Takın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Azərbaycan iqtisadi fəaliyyətinin daha da optimallaşdırılması, xidmət sahəsində həyata keçirilən

genişmiqyaslı islahatların, o cümlədən ölkəmizdə yaradılan "ASAN xidmət" təşkilatından görülməli işlərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Dünya Bankı Azərbaycanı həyata keçirilən iqtisadi layihələrə öz dəstəyini verməkdə maraqlıdır. Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Ölkələrimiz və xalqlarımız arasında əlaqələr dərinləşir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, yüksək səviyyədə keçirilən görüşlərin, o cümlədən Fransaya son səfəri zamanı Prezident Fransua Ollandla keçirdiyi görüşün əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmini qeyd edib. Dövlətimizin başçısı Fransada təsis olunmuş Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.



Rəhbərlik etdiyi qurumda Fransa cəmiyyətinin müxtəlif

təbəqələrinin nüfuzlu nümayəndələrinin birləşdiyini diqqətə çatdıran Jan-Fransua Mansel Azərbaycan ilə Fransanın bir-birini daha yaxından tanıması üçün söyləmələri

əsginləyəcəklərini deyib. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi və iqtisadi əlaqələrin bu işə öz müsbət təsirini göstərəcəyinə ümidvar olduğunu

qeyd edən Jan-Fransua Mansel onlara göstərilən diqqət və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

9 Noyabr – Dövlət Bayrağı Günüdür

"Bu gün ölkəmizin həyatında, bir daha demək istəyirəm ki, tarixi, unudulmaz bir hadisə baş verir. Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə bundan da hündür bayraq qaldıra bilərlər. Məsələn, ondan deyil, məsələn, ondadır ki, bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılış mərasimindəki nitqindən

Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur. Azərbaycan üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul olunmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir. Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də ölkə ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti "Dövlət bayrağı haqqında" Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusunu vermişdir. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiyaya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul etmişdir. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl



rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içində yerləşir; düzbucaqlının diaqonali bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın hündəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri

aypardan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir. Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, mavi rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə sayısız heşabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də simvolik mənə daşıyır. Göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətinə, onların zəfər yürüşlərini əks etdirirdi.

Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizmə qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrildi. Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. Azərbaycan bayrağının üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratiyalarının simvoludur.

Ardı səh. 2-də

• SOSIAL

3



Əhalinin sosial müdafiəsi əsas prioritetlərdəndir

• YAP


4



Partiya sıralarına qoşulmaq istəyənlərə görüş

• CƏMİYYƏT

5



Abadlıq-quruculuq işləri davam etdirilir

• QONAQ

6



Tanınmış yazıçı-dramaturqla görüş


Çoxillik əməkdaşlıq bəhrəsini verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq icra olunan layihələrin ölkəmizin iqtisadi inkişafı, o cümlədən müasir infrastrukturun yaradılması işinə töhfə verdiyini qeyd edib.

T.Nakao Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirib. O, gələcək il Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Azərbaycanada keçiriləcək 48-ci illik toplantısının əhəmiyyətinə toxunaraq ölkəmizdə bu tədbirin yüksək səviyyədə təşkil olunacağına və xeyli sayda ölkənin dövlət və özəl sektorunun nümayəndələrinin bu toplantıda təmsil olunacağına əminliyini vurğulayıb.

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Bakıda keçiriləcək 48-ci illik toplantısının beynəlxalq



əməkdaşlığın daha da möhkəmləndirilməsi, ölkəmizin dünyaya yüksək səviyyədə təqdim olunması, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri ilə daha yaxından tanış olmaq baxımından əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı Asiya İnkişaf Bankı ilə əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə əminliyini bildirib.

əməkdaşlığın daha da möhkəmləndirilməsi, ölkəmizin dünyaya yüksək səviyyədə təqdim olunması, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri ilə daha yaxından tanış olmaq baxımından əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı Asiya İnkişaf Bankı ilə əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə əminliyini bildirib.

Dövlət başçısı avstriyalı diplomati qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Avstriya Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Silvia Mayer Kaybiçi

diplomati fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin müx-

təlif sahələrində inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulanıb.

İqtisadi əməkdaşlığın razılıq doğurduğu bildirilərək, Azərbaycanda iqtisadiyyatın bir sıra sahələrində Avstriya şirkətlərinin səmərəli fəaliyyət göstərdiyi bildirilib, əlaqələrimizin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.

9 Noyabr – Dövlət Bayrağı Günüdür

Əvvəlki səh. 1-də

Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilirdi, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var.

Səkkizguşəli ulduzun və ayparanın açılışına gəldikdə isə, tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilirdi, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb.

Aypara Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib.

Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəldikdə isə, "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərfə yazılır.

Tarixdə səkkizguşəli ulduzun mənası belə açıqlanır: türkcülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik,

azərbaycançılıq və mədəniyyətçilikdir. Azərbaycan bayrağında ulduz Azərbaycan memarlığı üslubunda geniş istifadə olunub və səkkizguşə-səkkiz türk xalqının simvoludur.

2007-ci il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalanıb. Prezidentin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzalandığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.

Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydana bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

15 seksiyadan ibarət olan bayraq dayağının hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetrdir. Dövlət bayrağının çəkisi 350 kiloqram, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Ən son texnologiyaların tətbiqi nəticəsində ucaldılmış bayraq dirəyi 58 m/san (209 km/saat) sürətli küləyə davam gətirə bilər.

Giเนส dünya rekordlar təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Meydanda qurulmuş bünövrədən hazırlanan və qızıl suyuna çəkilmiş Azərbaycan Respublikasının gerbi (çəkisi 16 ton), dövlət himninin mətni və ölkəmizin xəritəsi meydanın əzəmətinə daha da artırır.

Dövlət Bayrağı Meydanının açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilmişdir. Mərəsimdə ölkə ictimaiyyətinin nümayəndələri və xarici ölkə səfirləri iştirak etmişlər. Dövlət Bayrağımız Azərbaycan Respublikasının Dövlət himninin sadaları altında təntənəli surətdə qal-

dırılmış və bu mənəzə iştrakçılar tərəfindən heyrənlərlə müşahidə olunmuşdur.

Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır. Dövlət Bayrağı Muzeyi 9 noyabr 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən açılmışdır. Muzey ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə inşa olunmuş Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalinin altında yerləşir.

Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bərpa olunmuş bayraqları nümayiş olunur. Burada həmçinin, XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş Konstitusiyaya broşuraları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları da vardır.

Dünyada bu cür nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində Giเนส dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı nümayiş etdirilir.

UNESCO-nun 68 yaşı tamam oldu

Azərbaycan bu qurumla birgə indiyədək 70 iri layihə həyata keçirib

BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Onun Nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanıb, 4 noyabr 1946-cı ildə isə 20 üzv-dövlətdən ibarət təşkilat rəsmi fəaliyyətə başlayıb.

Qurumun fəaliyyəti təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlib. Hazırda 200-ə yaxın dövlət, o cümlədən Azərbaycan UNESCO-nun üzvüdür. İndiyədək təşkilatla elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişafı üçün mühüm sənədlər imzalanıb, tədbirlər həyata keçirilib.

Ulu öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncamla UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb. 2005-ci ildə Prezident İlham Əliyev Milli Komissiya ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan-UNESCO əlaqələrinin inkişafında və möhkəmləndirilməsində Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri var. Təsədüfi deyil ki, 2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına sadıqlığına görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görülüb.

Mehriban Əliyevanın ciddi səyləri nəticəsində Azərbaycan muğamı UNESCO



tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu dünya mədəni irs siyahısına daxil edilib. Aşiq sənəti və Novruz bayramı da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alıb.

Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanımaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi istifadəyə verilib və burada silsilə şəkildə Beynəlxalq Muğam festivalları keçirilib. 2009-cu ildə birinci Beynəlxalq Muğam festivalının keçirilməsi münasibətilə UNESCO-nun o vaxtki baş direktoru Koşişiro Matsuura Azərbaycana səfəri çərçivəsində Bakıda Müasir İncəsənət Muzeyinin açılış mərasimində və Novruz bayramı şənliklərində iştirak edib.

Azərbaycanın gənc istedadları – Dövlət Gənclər Simfonik Orkestri və Uşaq xoru – "Azərbaycanın xoşməramlı mələkləri" də dəfələrlə UNESCO-nun iqamətgahında çıxış ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan bütün bu tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini, möhtəşəmliyini nümayiş etdirməklə yanaşı, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə

Azərbaycan-UNESCO əlaqələri ildən-ildə daha da genişləndirilib. 2011-ci ilin oktyabrında UNESCO-nun Parisdəki mənzil-qərgarında təşkilatın 36-cı sessiyası keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiya çərçivəsində "UNESCO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir" çıxış edib. 36-cı sessiyada Azərbaycan UNESCO Baş Konfransının vitse-prezidenti seçilib. Bu, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yüksək fəaliyyəti sayəsində ölkəmiz ilə qurum arasında əlaqələrin bariz göstəricisidir.

2012-ci ilin oktyabrında isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Parisdə xoşməramlı səfirlərin dünyada təhsilin vəziyyətini öyrənmək üçün həyata keçirilən qlobal monitorinqin hesabatına həsr olunan illik toplantısında iştirak edib. Bütün bunlar, təbii ki, UNESCO ilə ölkəmiz arasında qarşılıqlı münasibətlərin möhkəm təməli üzərində qurulduğundan xəbər verir.

→ Heydər Əliyev Fondu

Mehriban Əliyevanın macar nazirlə görüşü

Noyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Azərbaycan-Macarıstan əlaqələrinin ildən-ildə inkişaf etdiyini deyən Mehriban Əliyeva iki ölkə arasında əməkdaşlığın bir çox sahələri əhatə etdiyini vurğulayıb. İqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafını xüsusi qeyd edən Mehriban xanım Macarıstanın Azərbaycandakı səfirliyinin fəaliyyətindən də danışıb, səfirliklə Heydər Əliyev Fondu arasında yaxşı əlaqələrin olduğunu bildirib. Birinci xanım Heydər Əliyev Fondunun dəstəyi ilə Bu-



dapeştdə Əlil Uşaqlar üçün Reabilitasiya Mərkəzinin yeni korpusunun tikilməkdə olduğunu xatırladı. "Azərbaycan-Macarıstan mətbəxi" kitabının çap olunduğunu deyən Mehriban Əliyeva gələcəkdə belə layihələrin sayının artırılmasının vacibliyini vurğulayıb, Heydər Əliyev Fondunun əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.

Bakıda beşinci dəfədir ki, səfər etdiyini deyən Peter Siyarto Azərbaycan iqtisadiyyatının dinamik inkişafını yüksək qiymətləndirib. Nazir hər səfərində respublikamızda böyük dəyişikliklərin şahidi olduğunu bildirib, Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələrin yüksək qiymətləndirildiyini qeyd edib.

Almaniyada Azərbaycan mədəniyyəti axşamı

Noyabrın 4-də Almaniyanın Düsselddorf şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti axşamı keçirilib. "Düsselddorf teatr evi"ndə toplaşmış 800-ə yaxın qonaq Azərbaycan caz musiqisini canlı olaraq izləyib.

Səfir Pörviz Şahbazov çıxışında deyib ki, bu konsert Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdən biridir.

Tədbirin aparıcısı Azərbaycan ilə Almaniya arasın-

dakı tarixi əlaqələr, Azərbaycanda mövcud olan alman irsi, Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublikamızda və xarici ölkələrdə mədəni irsin qorunub-saxlanması, mədəni münasibətlərin təşviqi və gənclərin təhsil alması imkanlarının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. Azərbaycanda caz musiqisinin hələ keçən əsrin 30-cu illərində yarandığını bildiren aparıcı hazırda beynəlxalq aləmdə ən güclü caz ustalarından bir neçəsinin məhz Azərbaycanda yetişdi-

yini, Bakı Caz Festivalının bu janr üzrə aparıcı musiqi festivallarından biri olduğunu, caz-muğam sintezinin unikallığını vurğulayıb.

Tədbir iştirakçılarında, həmçinin, Heydər Əliyev Fondunun yeni nəşri – Berlin Humboldt Universitetində "Azərbaycan tarixi" kafedrasının müdiri professor Eva-Maria Auxun müəllifi olduğu "Azərbaycanda alman irsi" kitabı paylanılıb. Eyni zamanda, "Azərbaycanda alman izləri" fotosərgi və "Almaniya bir rəssamın gözü ilə" adlı rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət ekspozisiya nümayiş etdirilib.

BİNƏQƏDİ

Təsisçi:
Binəqədi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Binəqədi rayonu, Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: binqededi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Binəqədi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnmis, "Azərbaycan" neşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

Əhalinin sosial müdafiəsi əsas prioritetlərdəndir

Binəqədi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni inzibati binası istifadəyə verilib

M.AĞAXANOV

Noyabrın 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) S.Bəhlulzadə küçəsi, 44 ünvanında yerləşən Binəqədi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) müasir iş şəraiti ilə təmin edilmiş yeni inzibati binasının açılışı oldu. Açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və nazirliyin əməkdaşları iştirak etdilər.

Tədbirdə çıxış edən Səlim Müslümov dinamik inkişaf edən ölkəmizdə əhalinin sosial müdafiəsi məsələsinin xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd olunub ki, bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını ehatə edən müasir sosial təminat sistemində malik ölkə kimi tanınır. Əhalinin sosial cəhətdən həssas qruplarına dövlət qayğısının ilbəlil gücləndirildiyini deyən nazir əlavə edib ki, təkcə bu ilin 9 ayında prezident təqaüdünün orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulanlar üçün 50 faizə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8 faiz artırılıb. Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin məbləğində artım 21,6 faiz təşkil edib, ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği isə 129,82 manatdan 137,67 manata yüksəlib.

S.Müslümov vurğulayıb ki, sosial cəhətdən həssas əhali qruplarına xüsusi diqqət və sosial müdafiə mərkəzlərinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir: "Respublikada sosial rifah səviyyəsinin yüksəlməsi ilə yanaşı, son vaxtlar bu mərkəzlərdə əhaliyə xidmətin şəffaflaşdırılmasına, dövlət yardımlarının təyinatında ünvanlılıq prinsipinə riayət olunmasına nəzarətin gücləndirilməsi ünvanlı yardım təyin



edilən ailələrin sayının 19,6 faiz azalmasına səbəb olub".

Nazir bildirib ki, cari ilin ötən dövründə bir sıra yerli strukturlar üçün yeni, normal iş şəraiti olan binalar istifadəyə verilib. Bu proses davam etdiriləcək və nazirliyin bütün yerli qurumlarında müasir tələblərə uyğun iş şəraiti təmin olunacaq: "Müəyyən olunub ki, hazırda 37 rayon (şəhər) ƏSMM üçün yeni inzibati binanın tikintisinə ehtiyac var və yaxın illər ərzində bu problemin həlli təmin olunacaq".

S.Müslümov aparılan bu işlər zamanı nazirliyin eyni ərazi üzrə fəaliyyət göstərən qurumlarının bir məkanda yerləşməsi məsələsinə də xüsusi diqqət yetirildiyini qeyd edib: "Bu, nazirliyin yerli qurumlarının əhaliyə xidmət prosesində əlaqəli və sistemli fəaliyyətinə, yerlərdə vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid məsələlərə əlaqədar yalnız bir məkana üz tutmalarına, onlara müvafiq xidmətlərin vahid məkanda göstərilməsinə yönəlib. Bu qurumların yalnız bir tələbimiz var: dövlət qayğısını əhaliyə qanunvericiliyin tələblərinə uyğun şəkildə, ünvanlılıq və şəffaflıq prinsipləri əsasında çatdırınlar, vətəndaşlara daim ləyaqətli xidmət göstərsinlər".

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndə-

rov diqqətə çatdırıb ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində apardığı uğurlu islahatlar insanların həyat şəraitinin yüksəlməsinə, maddi-rifah halının daha da yaxşılaşmasına gətirib çıxarıb: "Bu gün Binəqədi rayonunda istifadəyə verilən Əhalinin Sosial Müdafiəsi Mərkəzi (ƏSMM) vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi yolunda atılan növbəti addımdır. Bundan sonra rayonumuzun sakinləri öz sosial hüquqlarının təminatına daha rahat şəkildə nail olacaqlar. Mərkəzin yeni ofisinin açılması ilə bu sahədə çalışan məmurlara əhalini vaxtında qəbul edib onların sosial ehtiyaclarını ödəmək üçün gözəl iş şəraiti yaradılıb. Bu, ilk növbədə, əhalinin sosial hüquqlarının operativ şəkildə təminatına və ehtiyaclarının vaxtında ödənilməsinə müsbət təsir edəcəkdir. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı və məqsədyönlü olacaqdır.

Müasir standartlar səviyyəsində olan yeni iş şəraiti məmurların məsuliyyətini yüksəltməklə yanaşı, həm də ona imkan verir ki, dövlət qayğısını əhaliyə tam şəffaflıq prinsipləri əsasında çatdırsın. Bu da ölkə rəhbərliyinin qarşıya qoyduğu tələblərin yerinə yetirilməsi baxımından olduqca vacibdir.

Çünki cənab Prezidentin həyata keçirdiyi daxili siyasətin tələbləri və bilavasitə rəhbərliyi ilə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların bütün tələbləri daim diqqətdə saxlanılır, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür.

Sonra tədbir iştirakçıları mərkəzin əməkdaşlarının normal fəaliyyəti, əhaliyə nümunəvi xidmətlərin göstərilməsi, vətəndaşların müraciətlərinə baxılması üçün yaradılmış şəraitlə tanış olublar. Müasir texniki avadanlıqlarla və avtomatlaşdırılmış iş yerləri ilə təmin edilmiş mərkəzdə vətəndaşların müraciətlərinə baxılması üçün şüşə arakəmələrdə əhatə olunmuş bölmələr yaradılıb. Bu da müraciətlərə baxılmasında şəffaf iş rejiminin təminatına, mərkəzə daxil olan hər bir vətəndaşın dərhal qəbul edilərək müraciətlərinə baxılmasına xidmət edir. Mərkəzin divarlarına vurulmuş lövhələrdə sosial təminat növləri ilə bağlı qanunvericilikdən çıxarılar və müvafiq izahatlar, tələb olunan sənədlərin nümunələri və s. təqdim olunur.

Nazir mərkəzin kollektivinə vətəndaşlara yüksək səviyyədə və şəffaf şəkildə xidmət göstərilməsi, insanların müraciətlərinə diqqət və məsuliyyətlə yanaşılması barədə tapşırıqlarını verib.

Britaniyalı nazir Binəqədidə olub

Devid Lidington Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər haqqında məlumatlandırılıb

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov noyabrın 5-də Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidington ilə görüşüb.

AzərTAc xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim diqqətdə saxlanılması, müraciətlərin həlli istiqamətində göstərilən səylərlə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Böyük Britaniya arasında yaxşı əlaqələrin olduğunu deyən Əli Həsənov bildirib ki, ölkələrimizin münasibətlərinin

daha da dərinləşdirilməsi üçün yaxşı potensial var. Vurğulanıb ki, qarşılıqlı səfərlər əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Baş nazirin müavini qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünə təhdid təşkil etdiyini, 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir həll edilməməsinin təəssüf

doğurduğunu deyən Devid Lidington bildirib ki, dünya ictimaiyyəti bu münaqişəyə daha çox diqqət ayırmalıdır.

Görüşdən sonra Devid Lidington Binəqədi rayonu ərazisindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında olub. O, burada məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub.

Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevin ailəsində olan Devid Lidingtonun diqqətinə çatdırılıb ki, 16 kvadratmetrik otaqda 5 nəfər yaşayır. Ev sahibi deyib ki, onların yeganə arzusu doğma torpaqlarına qayıtmaqdır.

Etimad ünvanı – "Sakinlərin Müraciət Xidməti-1646"

M.ORUCOV

Binəqədi Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən "Sakinlərin Müraciət Xidməti – 1646" vətəndaşlarla operativ ünsiyyətin yaradılması, onları narahat edən problemlərin operativ qaydada qeydiyyata alınaraq icraya yönəldilməsi baxımından səmərəli və müntəzəm xidmət növüdür. Bütün müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilmiş qurum 24 saat ərzində – fasiləsiz rejimdə fəaliyyət göstərir.

Bütün bunlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır. Qurumun fəaliyyəti barədə əməkdaşımıza ətraflı məlumat verən "Sakinlərin Müraciət Xidməti – 1646"nin rəisi Anar Səfərov ötən müddət ərzində xidmətdən istifadə edən vətəndaşların sayının günü-gündən artdığını bildirmişdir. Onun sözlərinə görə, bu, əhalinin yeni xidmətə olan inamından irəliləyib.

A.Səfərov vurğulamışdır

ki, bu ilin yanvar-sentyabr aylarında xidmətin əməkdaşları tərəfindən cavablandırılmış müraciətlərin sayı 23267 olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12 min 10 vahid və ya 106,6 faiz çoxdur. Ötən dövrdə xidmət tərəfindən birbaşa cavablandırılmış müraciətlərin sayı 18 min 355 (ötən dövrə müqayisədə 9550 vahid və ya 108,4 faiz çox), yaradılmış əks-əlaqələrin sayı 6 min 929 (ötən dövrə müqayisədə 3072 vahid və ya 79,6 faiz çox), gün ərzində zənglərin orta sayı isə 84-dən çox olmuşdur: "Bundan əlavə, şikayət xarakterli müraciətlər əsasında tərtib edilmiş şikayət vərəqələrinin sayı 4 min 898 təşkil etmişdir və bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2440 vahid çoxdur. Yanvar-sentyabr ayları ərzində müraciətlərin 4 min 233-ü tam, 46-si qismən həll edilmiş, 605-nə müvafiq izahat verilməmişdir. Qurum rəhbərlərinin mobil telefonlarına 4922 "SMS" göndərilmişdir".

Müsaibimiz bildirmişdir ki, qeyd olunan müddətdə müraciətlərin 2546-sı su və kanalizasiya məsələləri ilə əlaqədar olmuş, son

günlər mövsümlə əlaqədar bu cür müraciətlərin sayı bir qədər də artmışdır. Bu sahə ilə bağlı ümumi müraciətlərin 1133-ü Binəqədi qəsəbəsindən daxil olmuşdur. Qaz təchizatı ilə bağlı daxil olan 668 müraciət arasında Binəqədi, Biləcəri və Xocəsən qəsəbələrindən sakinlərin çoxluq təşkil edir. Liftlə əlaqədar 650 müraciət daxil olmuş və problem aidiyyəti təşkilatlar tərəfindən qısa müddətdə həllini tapmışdır.

Yanvar-sentyabr aylarında "Sakinlərin Müraciət Xidməti" nə edilmiş müraciətlərin 216-sı və ya 4 faizi istilik təchizatı ilə əlaqədar olmuşdur və bu da ötən illə müvafiq dövrü ilə müqayisədə 134 vahid çoxdur. 1 saylı SİÖD üzrə – 7 və 8-ci mikrorayonlardan istilik təchizatı ilə bağlı müraciətlər artmışdır. Elektrik təchizatı ilə əlaqədar xidmətə 208 müraciət daxil olmuşdur.

Müsaibimiz qeyd etmişdir ki, yanvar-sentyabr aylarında Binəqədi qəsəbəsi üzrə müraciətçi çoxluq təşkil etmişdir. Bundan əlavə, 1 saylı SİÖD üzrə 1371, 2 saylı SİÖD üzrə 563, Resulzadə qəsəbəsi üzrə 388 müraciət qeydə alınmışdır.

Səyyar görüşlər operativliyə zəmanət verir

MAIL AĞAXANOV

Binəqədi sakinlərinin problemlərinin yerində öyrənilməsi və həlli məqsədilə rayon rəhbərliyi tərəfindən sakinlərlə mütəmadi səyyar görüşlər keçirilir. Sakinlər arasında böyük razılıqla qarşılanan bu görüşlərdə vətəndaşlar onları narahat edən məsələləri bilavasitə rayon icra hakimiyyəti başçısının diqqətinə çatdırırlar.

Növbəti belə görüş oktyabrın 31-də Biləcəri qəsəbəsinin Xəqani küçəsində yerləşən əhalinin mədəni-kültüvi tədbirlər evində keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini, Aparatın şöbə müdiri, müxtəlif idarə və müəssisələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə 188 nəfər qəsəbə sakinini iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq yerlərdə müntəzəm olaraq sakinlərlə görüşlər keçirilir, onları narahat edən problemlərin həlli istiqamətində tədbirlər görülür. Qeyd olunub ki, Prezident

İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əhalinin problemlərinin həlli ilə bağlı icra strukturları qarşısında yeni vəzifələri müəyyənləşdirib: "Dövlətimizin başçısının qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi məqsədi ilə Binəqədi rayonunda ciddi tədbirlər həyata keçirilir. Bugünkü görüşün keçirilməsində məqsəd də məhz sakinləri narahat edən problemləri öyrənmək və onların həlli istiqamətində addımlar atmaqdır".

İcra hakimiyyətinin başçısı son vaxtlar rayonda cinayət hadisələrinin sayının artması ilə bağlı narahatlığını ifadə etmiş, gənclərin zərərli vərdişlərdən uzaq olmaları üçün görülənləri işlərdən danışıb, habelə ağısaqqalların bu sahədəki rolunu önə çəkmişdir: "Gənc və yeniyetmələr arasında hamılıqla iş aparmalı, gəncləri cinayətə və zərərli vərdişlərə sövq edən səbəbləri müəyyənləşdirərək aradan qaldırılmalı. Bu problemlərin əsas səbəblərindən biri də budur ki, insanların məsuliyyətli məsələlərinə lazımı diqqət ayırmırlar. Dağılmış, zədələnmiş mənziləyə bərpə etmək mümkün deyil. Qədim



zamanlardan azərbaycanlı ailələrində yaşlı insanlara hörmət olub. Bu baxımdan, ağısaqqallardan xahiş edirəm ki, gənclərə diqqəti daha da artırınsınlar".

Azərbaycanın dünyəvi dövlət olduğunu deyən icra hakimiyyətinin başçısı bildirmişdir ki, rayonda müəyyən qüvvələrin din pərədsi altında öz çirkin məqsədlərini gəçkləşdirmək niyyətlərinin qarşısı qətiyyətlə alınacaqdır: "Azərbaycan müsəlmanların kompakt yaşadığı dünyəvi və demokratik ölkədir. Dünyanın ən tolerant ölkələrindən sayılan Azərbaycanda dinindən, məzhəbindən asılı olmayaraq, hər kəsin hüquqları bərabər şəkildə tanınır. Respublikamız

da qanunvericilik çərçivəsində bütün şəxslərin sözünü demək haqqı var. Son vaxtlar rayon ərazisində bəzi dini qrupların aktivləşdiyi hiss olunur. Onlar müxtəlif vasitələrdən istifadə edərək gəncləri öz tərəflərinə cəkmək istəyirlər. Əlbəttə, Azərbaycanda dini müstəvidə gərginliklərin aradan qaldırılması hüquq-mühafizə orqanlarının xüsusi iş mexanizmi var. Lakin bir vətəndaş olaraq, biz də bu cür cəhdlərin qarşısının alınmasında birgə çalışmalıyıq".

Problemlərin həllinə imkan yaradan görüşlərin xoş əməliyyatı deyən rayon icra hakimiyyətinin başçısı onu da vurğulayıb ki, Prezident

kün deyil və bunun üçün müəyyən zamana ehtiyac var. Nəzərinizə çatdırmaq istəyirəm ki, bizə edilən bütün müraciətlər qeydiyyata alınır və aidiyyəti üzrə şöbələrə göndərilir. Rayonda mövcud olan problemlər barədə məlumatım var. Mövsümlə əlaqədar "Sakinlərin Müraciət Xidməti – 1646"ya istiliyin verilməsi, qaz təchizatının aşığı olması, suyun verilməsi ilə bağlı şikayətlər daxil olur. Bütün bunların həlli üçün əlimizdən gələni edirik və gələcəkdə də fəaliyyətimizi sakinlərin rifah halının daha da yaxşılaşdırılması istiqamətində quracağıq".

Daha sonra sakinlərin şikayət və təklifləri dinlənmişdir. Görüşdə çıxış edən qəsəbə sakinini İmaməli Xəlqov son illərdə görülən işlərin insanlarda böyük razılıq və ümid hissi doğurduğunu bildirmişdir: "Əvvəllər Binəqədi rayonunda, o cümlədən Biləcəri qəsəbəsinə çoxsaylı problemlər mövcud idi. Demək olar ki, insanlar bu problemlərin həllinə olan inamlarını tamamilə itirmişdilər. Ancaq son illər rayonda həyata keçirilən abadlıq-quruculuq tədbirləri, kommunal problemlərin həlli istiqamətində atılan addımlar insanlarda böyük razılıq hissi doğurur.

Bərbad vəziyyətdə olan qəsəbədə xilə yollarımız asfaltlanır, yeni istirahət parkları salınır, gündürmətəbəli binaların dam örtükləri dəyişdirilir, küçələrimiz işıqlandırılır. Bütün bunlara görə ölkə Prezidentinə və rayon rəhbərlərinə təşəkkürümüzlə bildiririk".

Qəsəbə sakinini Məmməd Cəfərov da rayonda həyata keçirilən abadlıq və quruculuq işlərinə görə təşəkkürünü bildirmiş, yaşadığı ərazidə narahatlıq doğuran bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etmişdir. O, həmçinin, Binəqədi RİH tərəfindən icra edilən "Təmiz Binəqədi" layihəsinin sakinlər tərəfindən dəstəkləndiyini diqqətə çatdırmışdır. Sakinlərdən Əli İsmayilov, Sahib Məmmədov, İmamiyev, Seymur Allahverdiyev və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirmiş, rayon rəhbərliyindən onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etmişlər.

Görüşün sonunda Binəqədi RİH başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.

Partiya sıralarına qoşulmaq istəyənlərlə görüş



MAIL

Oktyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında partiya sıralarına qoşulmaq istəyən bir qrup gəncə görüş keçirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparat rəhbəri Qabil Qafarov, partiya sıralarına qoşulmaq üçün müraciət etmiş namizədlər və ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.

Təşkilatın sədri Ramiz Göyüşov tədbir iştirakçılarını salamlayaraq YAP-ın bu gün Cənubi Qafqazda ən güclü siyasi qüvvə olduğunu bildirdi, gənclərin sıraları gündən-günə genişlənməyə başladığını, gənc üzvlərin partiya işində yaxından iştirak etdiklərini razılıqla vurğuladı. Partiyanın yaranması və keçirdiyi şərfli yoldan söz açan R.Göyüşov bildirdi ki, Azərbaycanın siyasi, iqtisadi və mədəni böhran keçir-

diyi günlərdə yaradılan YAP Heydər Əliyev şəxsiyyətinə inamın təcəssümü kimi siyasi arenaya vəsiqə qazanıb və qısa müddətdə iqtidara gəlib. YAP-ın hazırda ölkənin ictimai-siyasi həyatında ön aparıcı təşkilat olduğu, iqtisadi, siyasi və sosial problemlərin həllində mühüm rol oynadığı vurğulanıb. R.Göyüşov, həmçinin, partiya üzvlərinin dövlət aparatında layiqincə təmsil olunduqlarını və hakimiyyətin kadr bazasını təşkil etdiklərini diqqətə

çatdırıb. Natiq ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin hazırda YAP-ın sədri, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın davamlı inkişafı üçün mühüm işlərin görüldüyünü vurğulayıb. O, hazırda partiya sıralarına qoşulmaq istəyən şəxslərin əksəriyyətinin gənclərdən ibarət olduğunu, YAP üzvlərinin sayının 630 mini olduğunu diqqətə çatdırıb. Bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə toxunan sədr YAP namizədlərinin fəallıq göstərəcəklərinə əmin olduğunu vurğulayıb. O, partiya sıralarına qoşulmaq üçün müraciət etmiş şəxslərə ölkənin ictimai-siyasi həyatında və partiya işində fəal olmağı tövsiyə edib.

Sonra YAP sıralarına qoşulmaq istəyən namizədlər özləri haqqında məlumat verib, partiyanın nizamnaməsi, proqram və fəaliyyəti, ölkəmizin ictimai-siyasi həyatı ilə bağlı müxtəlif sualları cavablandırılar.

Bələdiyyə seçkilərinə hazırlıq prosesi müzakirə olunub



M.AĞAXANOV

Oktyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatlarını iştirakı ilə qarşında gələn bələdiyyə seçkilərinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, partiyanın nizamnaməsi, proqram və fəaliyyəti, ölkəmizin ictimai-siyasi həyatı ilə bağlı müxtəlif sualları cavablandırılar.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bələdiyyə seçkilərinə hazırlıq prosesindən söz açıb, yerli özünüidarəetmə orqanlarına seçkilərin ölkəmizin ictimai-siyasi həyatında mühüm rolunu vurğulayıb. Seçki prosesinin bir sıra mərhələlərdən ibarət olduğunu diqqətə çatdıran

R.Göyüşov Mərkəzi Seçki Komissiyasının qərarı ilə bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-də baş tutacağını vurğulayıb. O, rayonda M.Ə.Rəsulzadə, Binəqədi qəsəbə, Binəqədi rayon, Xocəvan və Biləcəri bələdiyyələrinin, 8, 9, 10 sayılı müstəqil seçki dairələrinin və bir müştərək – 12 sayılı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin fəaliyyət göstərdiyini bildirdi. YAP Mərkəzi Aparatının seçkilərə hazırlıqla əlaqədar tövsiyə və tapşırıqlarını partiya üzvlərinin diqqətinə çatdıran R.Göyüşov YAP Binəqədi rayon təşkilatında Seçki Qarargahının yaradıldığını diqqətə çatdırıb. O, YAP-ın bələdiyyələrdə irəliləyən namizədlərin təbliğat kampaniyasının effektiv aparılması ilə bağlı müvafiq işlərin görüldüyünü vurğulayıb.

Prezident İlham Əliyevin bələdiyyə seçkilərinə

xüsusi önəm verdiyini, əhalinin sayının artması ilə əlaqədar bu il keçiriləcək seçkilərdə rayonun 5 bələdiyyəsinə 73 deyil, 79 nəfər üzvün seçiləcəyini, bələdiyyələrə üzvlərinin hamısına YAP tərəfindən namizədlərin irəli sürülməyini bildirdən R.Göyüşov partiya tərəfindən namizədlərin irəli sürülmək şəxslərin ali təhsilli olacağını, gender bərabərliyi prinsipinə riayət ediləcəyini, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, həmçinin partiya təşkilatının gənclər birliklərinin fəal üzvlərinə üstünlük veriləcəyini vurğulayıb.

Sədr bələdiyyə seçkilərinin ədalətli və şəffaf şəraitdə keçəcəyini, Binəqədi rayonunun bu seçkilərdə öncül yer tutacağına əmin olduğunu vurğulayaraq, tədbir iştirakçılarını seçki prosesinin bütün mərhələlərində fəal olmağa çağırıb.

Məqsəd aztəminatlı ailələrə dövlət qayğısını təmin etməkdir

M.ORUCOV

Sosial-ümumi inkişaf modeli ilə tanınan Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə də aztəminatlı ailələrə, əlillərə, ahillərə sosial xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Binəqədi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi də öz işini bu siyasətə uyğun quraraq üzünə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Mərkəzin direktor müavini, Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri Samir Məmmədov qəzetimizə açıqlamasında bildirmişdir ki, 2014-cü ilin 9 ayı ərzində rayonda ünvanlı dövlət sosial yardım proqramı 1827 ailəyə və ya 7342 nəfər ailə üzvünə şamil edilib. Onun sözlərinə görə, mərkəz aztəminatlı vətəndaşlara dövlət qayğısının göstərilməsi sahəsində qanunvericiliyin tələblərinə riayət edilməsi, qanunsuzluq hallarına yol verilməməsi məsələlərini daim diqqət mərkəzində saxlamış, əməkdaşların fəaliyyətinə nəzarət gücləndirilmişdir. Qeyd olunmuşdur ki, qurumun fəaliyyətində prioritet məsələlərdən biri də aztəminatlı əhaliyə ünvanlı dövlət sosial yardımının şəffəflıq prinsipini əsaslandırılmasıdır.

S.Məmmədov bildirmişdir ki, hazırda mərkəzdən 281 nəfər yaşa, 2472 nəfər isə fiziki qüsurluğa görə pensiya alır: "Onlardan 1031 nəfəri sağlamlıq imkanları məhdud olan 18 yaşına qədər uşaqlardır. Bununla yanaşı, 19 nəfər 20 Yanvar əli, 290 nəfər şəhid ailəsi, 363 nəfər ailə başçısını itirənlər, 197 nəfər bir yaşınadək uşağı olan aztəminatlı ailələr, 130 nəfər fəxri adı olanlar, 136 nəfər Çernobil qəzası nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və əlil olmuş şəxslərin pensiyası ödənişi təmin olunmuşdur. Eyni zamanda, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmış 20 övladına sosial müavinət təyin

edilmişdir. Sovet qoşunlarının Əfqanıstan Respublikasından çıxarılmasının 25-ci ildönümü ilə əlaqədar həmin müharibədə xidməti vəzifələrini yerinə yetirərək əlil olmuş 13 nəfərə, habelə uşağın anadan olmasına görə 1177 nəfərə, həmçinin "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası" haqqında Qanuna müvafiq olaraq, 85 nəfərə birdəfəlik maddi yardım edilmişdir".

Sosial-məişət xidməti sahəsində görülən işlər barədə məlumat verən sektor müdiri bildirmişdir ki, ötən aylarda çətin həyat şəraitində yaşayan şəxslərin sosial problemlərinin aradan qaldırılması və ictimai



həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində mərkəz təşkilatı fəaliyyət göstərir. Qeyd edilmişdir ki, rayon ərazisində qeydiyyatda olan və yaşayan, özünəqulluq qabiliyyəti olmayan şəxslərə göstərilən məişət xidmətinin səviyyəsinin yüksəldilməsi – ticarət, kommunal, mənzil-məişət, tibb xidmətinin, habelə sənədlə bağlı işlərin görülməsi davamlı olaraq diqqət mərkəzində saxlanılır: "Bu gün mərkəzdə fəaliyyət göstərən sektor 260 nəfər tək ahl vətəndaşa və əlil ailələrinə müvafiq təlimatın tələblərinə uyğun olaraq xidmət göstərir. 260 nəfərdən yaşı 70-dən yuxarı olanların sayı 197 nəfər, yaşı 70-dən aşağı olanların sayı 63 nəfər təşkil edir. Xidmət göstərilən 81 nəfərdən 27-i nəfəri I qrup, 54 nəfəri isə II qrup əlildir. Mərkəz tərəfindən tənha və ahl vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə şəhid ailələrinin, Böyük Vətən

müharibəsi və Qarabağ müharibəsi əlillərinin ehtiyac və tələbləri daim diqqətə öyrənilmiş, ehtiyacı olanlar yollayış, nəqliyyat talonları ilə təmin edilmişlər. Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydalarına uyğun olaraq, 76 nəfərin növbəsi qeydə alınmış, yanacaq pulu almaq məqsədilə onların adı siyahıları tərtib edilərək müvafiq quruma təqdim olunmuşdur. Eyni zamanda, 196 nəfər əlillik vəsiqəsi, 8 nəfərə şəhid ailəsi üçün güzəştli vəsiqə verilmişdir".

2014-cü ildə "Əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsi

bayramlarda tədbirlər təşkil olunur. Bu il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 53 nəfər əlil və şəhid ailəsinə, Novruz bayramı ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə sosial müdafiəyə ehtiyacı olan 80 nəfər əlilə, Çernobil qəzasının ildönümündə 135 nəfər əlilə, Ramazan bayramında 60 aztəminatlı ailəyə, "Bilik günü" münasibətilə iki və daha çox məktəbli əlilə olan ailələrdəki 16 uşağa məktəb ləvazimatları, ərzaq verilmiş, maddi yardımlar göstərilmişdir. Bundan əlavə, "Ahillar günü" münasibətilə bir qrup əlilə birdəfəlik maddi yardım edilmişdir".

Müsaibimiz fiziki baxımdan qüsurlu insanların cəmiyyətə inteqrasiyası istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini bildirmişdir: "Fiziki cəhətdən qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyası, onlara sağlam insanlarla bərabər imkanların yaradılması daim diqqət mərkəzindədir. Bu ilin noyabr ayında stolüstü idman oyunları üzrə Əlillərin IV Ümumrespublika yarışlarının keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Binəqədi rayonunda yaşayan 24 nəfər şahmat, dama, nörd, stolüstü tennis və armrestlinq (qol gülləsi) üzrə iştirak edəcək əlillərin adlı siyahısı tərtib edilərək nazirliyin Dövlət Sosial Təminat Xidmətinə təqdim olunmuşdur".

S.Məmmədov ötən müddətdə vətəndaşların ərizə və şikayətlərinə diqqətlə yanaşıldığını, bu ilin 9 ayında mərkəzə 563 ərizə və məktubun daxil olduğunu diqqətə çatdırmışdır. Onun sözlərinə görə, vətəndaşlar tərəfindən daxil olan məktublar əsasən ünvanlı dövlət sosial yardımı, sosial müavinət, imtiyazlar, sosial xidmət və digər məsələlərlə bağlı olmuşdur. Daxil olan məktublar, əsasən, müsbət həll olunmuş, bu barədə vətəndaşa və aidiyyəti orqanlara məlumat verilmişdir. Əhaliyə xidmətin keyfiyyətcə yüksəldilməsi, vətəndaşların müraciətlərinin obyektiv şəkildə və ədalətli araşdırılması hər zaman mərkəzin kollektiv tərəfindən diqqətlə öyrənilir, daxil olan şikayətlərin həlli istiqamətində konkret işlər görülür.

Gənclər seçkilərdə daha fəal olmalıdırlar



MAIL

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı, Gəncə, Şəki, Tovuz və Qazax şəhərlərində "Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı" adlı layihə həyata keçirir. Oktyabrın 30-da Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə belə tədbirlərdən biri də Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında akt zalında keçirilib. Tədbirdə TUMİB-in sədri Çingiz Bayramov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri, layihənin eksperti Seymur Verdizadə, Şuranın nümayəndəsi Fərid Qəhrəmanov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Ayət Nəgəyev, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri, fəal gənclər iştirak ediblər.

TUMİB-in sədri Çingiz Bayramov bildirdi ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Azərbaycan

canın hər güşəsində olduğu kimi, Binəqədi rayonunda da gənclər abadlıq-quruculuq işlərində fəallıq göstərir, inkişaf və tərəqqinin önündə gedirlər. O, indiyədək keçirilən seçkilərdə rayon gənclərinin xüsusi fəallıq göstərdiklərini diqqətə çatdırıb. Layihənin əhəmiyyətindən söz açan Ç.Bayramov vurğulayıb ki, məqsəd bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində gənclərin fəal iştirakını və yerli özünüidarəetmə orqanlarında onların daha çox təmsil olunmalarını təmin etməkdir: "Məqsəd həm də bələdiyyələrlə gənclər arasında ictimai əhəmiyyətli problemlərin həllinə yönələn daha intensiv əməkdaşlıq formalarının yaradılmasına kömək göstərməkdir. Ölkəmizdə hər beş ildən bir yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə seçkilər keçirilir. Əhalinin mühüm təbəqəsini təşkil edən gənclər bələdiyyə orqanlarının işində fəal olmalıdırlar".

TUMİB-in idarəe heyətinin üzvü, layihənin eksperti Seymur Verdizadə bələdiyyələrlə bağlı yerli və beynəlxalq qanunvericilik barədə məlumat verib. O, dünyanın aparıcı ölkələrində dövlət

idarəçiliyinə uzanan yollun bələdiyyə orqanlarında təmsilçilikdən keçdiyini vurğulayıb. Ekspert gəncləri bələdiyyə seçkilərində özlərini sınağa səsəyib.

QHT Şurasının nümayəndəsi Fərid Qəhrəmanov vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən belə layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Bələdiyyələrin təcrübəsindən söz açan M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Ayət Nəgəyev gənclərin potensialının üzə çıxarılmasına xüsusi diqqətlə yanaşıldığını qeyd ediblər. Tədbir iştirakçıları ümidvar olduqlarını bildirdilər ki, gənclər növbəti bələdiyyə seçkilərində yüksək fəallıq göstərəcək. Vətənimizin tərəqqisi, paytaxtımızın daha da gözəlləşməsi üçün əzmlə məsuliyyətlə çalışacaqlar.

Sonda ekspertlər təlim iştirakçılarına maraqlandıran sualları cavablandırılar.

Abadlıq-quruculuq işləri davam etdirilir



M.ORUCOV

Binəqədi rayonunda aparılan abadlıq-quruculuq işləri nəticəsində rayonun "Azadlıq" və "Ziya Bünyadov" prospektləri boyunca yerləşən çoxmənzilli yaşayış binaları tamamilə yeni görkəm alıb. "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində həmin ərazilərdə yenidənqurma işləri bir qədər də sürətləndirilib. Bu məqsədlə qanunsuz tikili və çəpərləmələr sökülüb, həmin ünvanlarda yaraşığı xiyabanlar salınıb.

Ziya Bünyadov prospektində və Atatürk prospektinin Binəqədi rayonundan keçən hissəsində həyata keçirilən təmir-tikinti işləri diqqəti xüsusilə cəlb edir. Ölkə başçısının tapşırığı ilə "Dərnəgül yolu" kimi tanınan Ziya

Bünyadov prospektinin yenidən qurulmasına 2011-ci ilin sonlarında başlanılmışdır və bu prosesin ilin sonunadək yekunlaşdırılacağı bildirilir. Hazırda prospekt boyunca yerləşən 11 çoxmənzilli yaşayış binası müasir tələblərə uyğun təmir edilməkdədir. Qısa zaman ərzində həmin prospektin Binəqədi rayonu ərazisindən keçən hissəsində yerləşən binaların fasadının üzlənməsi və dam örtüyünün yenilənməsi prosesi tam başa çatdırılıb. Aparılmış təmir-tikinti işləri nəticəsində ərazi tamamilə yeni görkəm alıb. Hazırda binaların fasad hissəsinin işıqlandırılması ilə bağlı işlər davam etdirilir.

Bu günlərdə isə Ziya Bünyadov prospektinin qonşuluğunda yerləşən Atatürk prospektinin Binəqədi ra-

yonundan keçən hissəsində genişmiqyaslı təmir-tikinti işlərinə start verilib. Binəqədi Rayon İcra Hakimiyyətinin 1 sayılı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən qəzetimizə verilən məlumata görə, hazırda Atatürk prospektinə yaxın küçələrdə təmir işləri davam etdirilir. Naxçıvanı 27 ünvanında yerləşən binaların üzlənməsi və kanalizasiya sisteminin bərpası prosesi başa çatdırılıb. Binalardakı liflər işlək vəziyyətə gətirilib, zirzəmilərdə təmizlik işləri həyata keçirilib, mənzillər fasiləsiz təmir olunub. Eyni zamanda, ərazidəki küçələr abadlaşdırılıb, zibilin daşınması üçün lazımı yerlərdə konteynerlər quraşdırılıb, həyətlərdə yaşıllaşdırma işlərinə başlanılıb. Məlumatda,

həmçinin, Atatürk prospektinə yaxın Ağasadıq Gəraybəyli küçəsində də binaların təmiri ilə bağlı işlərin davam etdirildiyi bildirilir.

Adıçəkilən ünvanlarda görülən işlər sakinlərin də ürəyincədir. Rayon sakini Akif Qəhrəmanov bizimlə söhbətində bildirdi ki, binaların təmiri qısa vaxt ərzində yüksək keyfiyyətlə başa çatdırılıb. Bu da işə məsuliyyətli yanaşmadan xəbər verir. Atatürk prospektində olarkən söhbətə keçdiyimiz rayon sakini Bökükkəşi Məmmədov da son illər rayonda aparılan quruculuq işlərindən razılığını ifadə edib: "Ötən dövr ərzində rayonda və onun qəsəbələrində genişmiqyaslı abadlıq işləri görülüb. Bir sözlə, həyata keçirilən quruculuq tədbirləri biz sakinlərin ürəyincədir. Yaşadığım 1 sayılı Sahə İnzibati Ərazi Dairəsində əhalinin istirahəti üçün xeyli abad məhəllə yaradılıb. Ərazidə binaların fasadları rənglənilib, girişləri təmir edilib, əhali fasiləsiz içməli su ilə təmin olunub. Zibilin yığılaraq daşınması üçün xüsusi yerlər tikilib, qaz və işıqla bağlı çətinliklər aradan qaldırılıb. Məhəllədəki yollara asfalt örtüyü döşənib, binaların zirzəmiləri çirkab sularından təmizlənilib, kanalizasiya xətləri təmir olunub. Bütün bunlar, təbii ki, dövlətimizin başçısı cənab İlham Əliyevin əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması üçün həyata keçirdiyi sosial siyasətin məntəqi nəticəsidir".

"Gigiyenik qaydalara düzgün əməl edək" adlı silsilə təlimlərə start verildi



SIYAVUŞ ƏMİRLİ

Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşəbbüsü, Təhsil və Səhiyyə nazirliklərinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və "NİCOS" şirkətinin təşkilatçılığı ilə Binəqədi rayonunun bütün orta ümumtəhsil məktəblərini əhatə edəcək "Gigiyenik qaydalara düzgün əməl edək" adlı yeni layihəyə start verilib.

Bununla əlaqədar layihənin açılış tədbiri və ilk seminar Binəqədi rayon 276 nömrəli tam orta məktəbdə keçirilib. Açılış mərasimində YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuriyə Allahyarova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirmə şöbəsinin müdiri Səbinə Babazadə, "NURGÜN Group" Şirkətinin Müştəri xidmətləri və ictimaiyyətlə əlaqələr şöbəsinin mü-

diri Reala İsadəzə və digər şəxslər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ramiz Göyüşov layihənin məqsəd və vəzifələrindən danışıb, elm, təhsil və səhiyyə sistemi-

dalara düzgün əməl edək" adlı layihədən danışıb. Nətiq sağlam həyat tərzinin, gigiyenik qaydalara düzgün əmələtmanın insan sağlamlığı üçün əhəmiyyətini önə çəkib, belə maaarifləndirici layihələrin yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği baxımından vacib olduğunu vurğulayıb. Layihə çərçivəsində 2 ixtisaslaşmış peşəkar təlimçi tərəfindən Binəqədi rayonunda 32 orta ümumtəhsil məktəbinin mindən çox şagirdi üçün 7 təlimin keçiriləcəyi bildirilib.

Sonra layihənin təlimçisi, YAP Binəqədi rayon təşkilatının Qadınlar Şu-



nasının sədr müavini, "HB. Co LTD" Klinikasının informasiya texnologiyaları şöbəsinin rəhbəri Nəziyə Rəzaqədovna 200 nəfər məktəbliyə interaktiv slaydlar vasitəsilə düzgün gigiyenik qaydalara, təmizliyə riayət etmə və müxtəlif xəstəliklərdən qorunma kimi vacib mövzulara ətraflı informasiya verilib. Qeyd edək ki, layihədə iştirak edən VIII, IX və X sinif şagirdlərinə hər seminarın sonunda "Nicos" şirkətinin müvafiq gigiyenik dəstəsinin hədiyyə edilməsi və tədbir çərçivəsində müxtəlif müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

Əsas məqsəd insanlara kitaba sevgi hissini aşılamaqdır

ESMİRA ORUCOVA

8-ci mikrorayon ərazisində fəaliyyət göstərən Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 sayılı kitabxana filialı uzun müddətdir ki, oxucuların ixtiyarındadır. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan kitabxanada kütləvi tədbirlərin keçirilməsinə daha geniş yer verilir.

Kitabxanada olduğumuz müddətdə burada çoxlu sayda oxucuya rast gəldik. Onların əksəriyyəti tələbələr, müəllimlər və təqaüddəkilər idi. Filialın direktoru Almaz Ələkbərova bizimlə söhbətində bildirdi ki, əsas məqsəd oxucuların kitabxanaya daha çox cəlb olunmasıdır: "Bu məqsədlə mütəmadi olaraq burada "dəyirmi masa"lar, müəhazirə, söhbət və sərgilər yüksək səviyyədə təşkil olunur. Kitabxana filialı 1972-ci ildə S.M.Kirov adına kitabxana kimi fəaliyyət göstərmişdir. 1975-ci ildən 8-ci mikrorayon kütləvi kitabxanası adlandırılıb. Övvəllər kitabxananın fondu ümumi uçot kitabına əsasən 7300 nüsxə olub. Nəzəri-nizə çatdırım ki, Azərbaycan və xarici dillərdə fond bütün sahələri əhatə edən ədəbiyyatlardan təşkil olunub. Kitabxanada oxucu zalı, abonent şöbəsi və kitab fondu var. Oxucu zalında eyni vaxtda 30 nəfərə yaxın oxucu rahat istədiyi materialla tanış ola və mənimsəyə bilər. Şöbələr Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Burada mütəmadi olaraq kitablar dəyişdirilərək yeniləri ilə əvəz olunur. MKS-nin saytında 1 sayılı kitabxana filialının keçirdiyi tədbirlər, yeniliklər barədə materiallar verilir".

Kitabxanaya oxucular tərəfindən müxtəlif mövzu-



lu kitablar hədiyyə olunur. Məzmunca köhnəmiş, yarasız hala düşmüş, oxucular tərəfindən istifadə olunmayan ədəbiyyatlar isə silinib. Oxuculara verilən ədəbiyyatların tematik tipoloji təşkil, qeyri-fəal istifadə edilən nəşrlərin müəyyənləşdirilməsi, oxucuların informasiya tələblərinin ödənilməsinə yönəlmis sorğuların keçirilməsi, əldə edilmiş nəticələr əsasında fondların kompleksləşdirilməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Kitabxananın işçiləri tərəfindən hazırlanan jurnalda oxucuların tələbləri və onlara verilən "hə" və "yox" cavabları qeyd edilir. Komplektləşdirmə işinin mükəmməl və oxucu tələbinə uyğun aparılması üçün bu jurnallardan geniş istifadə olunur.

Kitabxananın fəaliyyəti ilə bizi yaxından tanış edən direktor söhbət zamanı filialın təşkilatçılığı ilə keçirilən tədbirlərdən də danışıb: "1 sayılı filialda tez-tez tarixi günlər, bayramlar, anım günlərinə həsr olunmuş tədbirlər təşkil olunur. Ötən müddətdə filialda 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Novruz bayramı, 31 Mart – Dünya Azərbaycanlılarının Soyqırımı Günü, 28 May – Respublika Günü,

18 Oktyabr – Müstəqillik Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, habelə narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirlər təşkil edilmişdir. Burada, həmçinin, seir müsabiqələri və sərgilər də keçirilib, oxucularımız həmin tədbirlərdə fəal iştirak edirlər. Kitabxanada tez-tez "dəyirmi masa"lar, maaarifləndirici söhbətlər də təşkil olunur.

Ümummilli lider Heydər Əliyevin anadan olması və anım günü ilə bağlı "Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ olunması" mövzusunda silsilə tədbirlər də maraqla qarşılanı. Biz Bakı şəhəri üzrə Mədəniyyət və Turizm İdarəsinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdikləri tədbirlərdə də fəal iştirak edirik. Kitabxananın oxu zalında keçirdiyimiz və qatıldığımız tədbirlərə aid fotostend asılıb. Burada kitab fondları sahələr üzrə düzgün və sistemli qaydada düzülüb, onlar ayrıca rəflərə yerləşdirilib. Oxucuların informasiya tələblərinin ödənilməsi istiqamətində də müvafiq işlər görülür. Ötən müddət ərzində kitabxana tərəfindən yerli və əcnəbi sair və yazıçıların yubileyləri qeyd olunur. Ki-

tabxana-filialda, həmçinin, 14 adda bibliografik kartoteka tərtib edilmişdir".

Filialın direktoru bizimlə söhbətində onu da vurğuladı ki, kitabxananın Uşaq şöbəsi oxuculara Azərbaycan və rus dillərində xidmət göstərir: "Buraya uşaqlar 3 yaşdan 11 yaşa qədər cəlb olunurlar. Balaca oxucuların sərbəst seçim etməsi üçün rəflər ayrı-ayrılıqda qeyd edilmiş ictimaiyyətlə daha sıx əlaqələrin qurulması, kitabxanaya yeni oxucuların cəlb olunmasıdır. Kitabxanada və kəndə təşkil olunan tədbirlərə, o cümlədən yazıçılarla görüşlərə dəvət olunurlar. Burada müəyyən sorğular da təşkil olunur. Həmin sorğularda oxuculara Azərbaycan tarixi, mədəniyyəti, sosial-iqtisadi vəziyyəti ilə bağlı maaarifləndirici suallar verilir. Bundan əlavə, filialın əməkdaşları rayon ərazisində keçirilən tədbirlərdə də yaxından iştirak edirlər. Hazırda kitabxanada 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü'nün keçirilməsi ilə bağlı hazırlıq işləri görülür. Bundan başqa, 9 Noyabr – Dövlət Bayrağı Günü'nə həsr olunmuş tədbir və sərginin təşkil olunması da planlaşdırılır".

Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində uğurla çalışırlar

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyev gənclərə böyük ümidlərlə bəsləyir, Azərbaycanın gələcəyinin onların əlində olduğunu bildirirdi. Ulu öndər ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və ictimaiyyət mühtüm vəzifəsi hesab edib. Ümummilli lider tərəfindən 22 iyul 1999-cu ildə imzalanmış "Dövlət gənclər siyasəti haqqında" fərman gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, problemlərinin həlli, hüquqlarının müdafiəsi, onların respublikanın ictimai-siyasi, mədəni həyatında iştirakı ilə əlaqədar məsələləri əhatə edir.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məqsədyönlü şəkildə həyata keçirilən bu siyasət gənclərin ölkə həyatının bütün sahələrində fəallığını daha da artırır.



Nəziyə RZAZADƏ, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının üzvü

Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılır, istedadlı və yaradıcı insanlara dövlət qayğısı genişləndirilir. Prezident İlham Əliyev gənclərin potensialından ölkəmizin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçilik sistemində iştirakının təmini məqsədilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını təsdiq edib. Proqramın başlıca məqsədi gənclər siyasətini daha da inkişaf etdirmək, onların sosial-iqtisadi sahələrdə iştirakına şərait yarat-

maq, gənc mütəxəssislərin işlə təminatına kömək göstərməkdir.

Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sahələrə yönəlmis fəaliyyətin stimullaşdırılması məqsədi ilə Gənclər Fondu yaradılıb. Fond gənclərin öz ideyalarını, layihələrini reallaşdırmalarına imkan yaradır. Bundan əlavə, Bakıda Gənclər Mərkəzi, regionlarda "Gənclər Evi"nin inşa edilməsi üçün müvafiq tədbirlər görülür və artıq bəzi rayonlarda gənclər evləri fəaliyyət göstərir.

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrində sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində də gənclərin problemlərini həlli üçün kompleks işlər görülür. Paytaxtın 5 rayonunda "Gənclər Evi"nin inşası üçün layihələr təsdiq olunub və onların inşası yekunlaşmaq üzrədir.

Sevindirici haldır ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin bərabər hüquqlu üzvləri kimi, ictimai həyatın bütün sahələrində uğurla çalışırlar. Bütün bunlar dövlətin uğurlu gənclər siyasətinin göstəricisidir.

Tanınmış yazıçı-dramaturqla görüş



Binəqədi Rayon İcra Hakimiyyəti yeniyetmə və gənclər arasında vətənpərvərlik hissələrinin gücləndirilməsi, gənclərin dövlətə, millətə sədəqət ruhunda formalaşdırılması istiqamətində mütəmadi olaraq silsilə tədbirlər həyata keçirir. Rayon icra hakimiyyəti və Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Yazıçılar Birliyi Bədii ədəbiyyatı təbliğ bürosunun birgə təşkilatlığı ilə 276 sayılı tam orta məktəbdə Milli Məcə

ləmizin təbliğatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovla keçirilən görüş də maraqlı məqamlarla yaddaqan olmuşdur. Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Azərbaycan Yazıçılar Birliyinin Bədii ədəbiyyatı təbliğ bürosunun direktoru, şair Nazim Əhmədli, filologiya elmləri doktoru Raqub Kərimov, filologiya elmləri doktoru, yazıçı İslam Qəribli, habelə müəllim və şagirdlər iştirak etmişlər.



Əvvəlcə Hüseynbala Mirələmovun həyat və yaradıcılığına nəsr olunmuş video-çarx nümayiş olunmuşdur. Sonra 276 sayılı məktəbin direktoru Bəhram Şiriyev dramaturqun yaradıcılığı və keçirdiyi ömür yolu barədə ətraflı məlumat

məsələsinin aktual olduğunu vurğulamışdır.

Filologiya elmləri doktorları Raqub Kərimov və İslam Qəribli də çıxışlarında tanınmış yazarın bədii yaradıcılığının özünəməxsus xüsusiyyətləri ilə fərqləndiyini vurğulamışlar.

Binəqədi RİH başçısının müavini Vüsar İsmayılov Hüseynbala Mirələmovla məktəblilərin görüşünə yüksək əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Yazıçının əsərlərinin gənclərin vətənpərvər ruhda tərbiyəsinə müstəsna əhəmiyyətə malik olduğunu deyən V.İsmayılov Binəqədi rayonunda belə tədbirlərin ənənə halını aldığını bildirmişdir. RİH başçısının müavini qeyd etmişdir ki, gənc nəsillə belə şəxsləri tanımalı, onları layiqincə qiymətləndirməyi

bacarmalıdır.

Tədbirdə çıxış edən Hüseynbala Mirələmov görüşün təşkilində göstərdiyi dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir. O, əsərlərinin əsas mövzusunun Azərbaycanı birliyə, həmrəyliyə çağırmaq, qaçqın və köçkünlərə hörmətlə yanaşmanı təşviq etmək, düşməne qarşı barışmaz mövqə tutmaq, ümummilli məqsəd naminə birləşmək

Görkəmli maarifpərvər ziyalının xatirəsi anılıb

Bu günlərdə Dərnəgül qəsəbəsində fəaliyyət göstərən 102 saylı tam orta məktəbdə tanınmış müəllim və maarifpərvər ziyalı Mirzə Xosrov Axundzadənin anadan olmasının 125-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Məlumat üçün bildirik ki, bu təhsil müəssisəsi 1993-cü ildən görkəmli pedaqoqun adını daşıyır.

Tədbirdə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, M.X.Axundzadənin oğlu, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent, Azər-

görkəmli pedaqoqun həyat və yaradıcılığı barədə ətraflı məlumat vermişdir. Onun sözlərinə görə, ölkəmizdə təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas hədəflərindən biri səriştəli kadrların yetişdirilməsi və müəllimin nüfuzunun yüksəldilməsidir: "Respublikamızda təhsilin inkişaf tarixinə nəzər saldıqda həyatın mənasını gənc nəslin təlim-tərbiyəsinə həsr edən, gənc müəllimlərin nüfuzunu yüksəldən, gəncləri öyrətməyə çalışmış, onlarla qürur duyuruq. Belə

yət vermişdir. Arzu edərdim ki, gələcəkdə Xosrov Axundzadənin adını daşıyan məktəbdə onun muzeyi də yaradılsın. Hesab edirik ki, məhz muzey vasitəsilə məktəblilər görkəmli ədibimizi daha yaxından tanımaq imkanı əldə edə bilərlər".

Tədbirin təşkilində göstərdiyi dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirən Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev M.X.Axundzadənin ədəbi yaradıcılıqla da məşğul olduğunu, "Şaiq" təxəllüsü



tarixi həqiqətlər kimi aktualdır. X.Axundzadənin müxtəlif mövzularda yazdığı satirik şeir və felyetonlar yüksək tərbiyəvi əhəmiyyətə malikdir".

Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev belə tədbirlərin əhəmiyyətindən danışıaraq qeyd etmişdir ki, gənc nəsillə Azərbaycanın tanınmış ziyalıları tanımalı, onların həyat və yaradıcılığını ətraflı öyrənməlidir. Bildirilmişdir ki, M.X.Axundzadənin zəngin pedaqoji təcrübəsi, ədəbi irsi, Qarabağ aid tarixi-etnoqrafik məlumatları təhsil və mədəniyyət tariximizdə layiqli yer tutan mənəvi sərəvərimizdir.

Görkəmli pedaqoqun oğlu Pərviz Axundzadə tədbirin təşkilində göstərdiyi köməyə görə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, rayonda Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlərin tanınması istiqamətində silsilə tədbirlər həyata keçirilir və bu, gənc nəsillə ölkəmizin tarixinə daha da dərinlən bələd olmasına müsbət təsirini göstərir.



baycan Dövlət İqtisad Universitetinin Tarix Muzeyinin direktoru Pərviz Axundbəyli, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşa Humanitar Kollecinin direktoru Rəşad Quliyev, 102 sayılı məktəbin direktoru Mailə İsmayılova, habelə müəllim və şagirdlər iştirak etmişlər.

M.X.Axundzadənin mənalı ömür yolundan və fəaliyyətindən bəhs edən video-çarx maraqlı qarşılıqlıdır. Anım mərasiminə giriş sözü ilə açan professor Nizaməddin Şəmsizadə

ziyalılarımızdan biri də yarım əsrədən çox müddətdə Azərbaycanın maarifinə və mədəniyyətinə xidmət göstərmiş Mirzə Xosrov Axundzadədir. 1906-cı ildən pedaqoji fəaliyyətə məşğul olan dəyərli ziyalı təhsil müəllimi kimi tanınmışdır. Şuşa şəhərinin yeddillik məktəbinin ibtidai sinif müəllimi işləmiş Axundzadə uşaqların təlim-tərbiyəsi istiqamətində böyük əmək sərf etmişdir. O, kiçik yaşlı uşaqlara düzgün yazı və rəvan oxu bacarığı aşılamış, onlarda kitabə, elmə həvəs oyatmaq işinə xüsusi əhəmiyyət

ilə əruz və heca vəznində lirik-emosional nəzm əsərləri yazdığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, dərin Vətənə məhəbbət hissi ilə yaşayan maarifpərvər ziyalının ədəbi yaradıcılığının əsas hissəsini əlyazma şəklində olan, xalqımızın həyat və məişətini özündə ehtiva edən 270-ə qədər bəyati və 75 qəna təşkil edir: "Azərbaycanın qədim mədəniyyət mərkəzi sayılan Şuşa haqqında yazdığı "Qarabağın tarixi" əsəri, "Şuşanın çayı", "Qarabağın təsviri" poemaları öz aktuallığı ilə diqqəti cəlb edir. Yazıçının Qarabağ tarixinə dair müxtəlif məzmunlu əsərləri bu gün də

İdman xarakterin formalaşmasına əhəmiyyətli təsir edir

İdman və bədən tərbiyəsi sağlamlığın qorunması ilə yanaşı, asudə vaxtın səmərəli təşkilinə də imkan yaradır. Uşaq və gənclərin idmana cəlb olunması onların sağlam həyat tərzi keçirmələrinə stimül yaradır. Danılmaz faktdır ki, gənclərin sağlam ruhda böyüməsi üçün, ilk növbədə, onların fiziki sağlamlığına diqqət yetirmək lazımdır.

Fiziki cəhətdən zəif uşaqlar dərslərini pis oxumaqla yanaşı, özlərinə qarşı da inamsız olurlar. Qarşılarına məqsəd qoymaq, həmin məqsədə çatmaq üçün mübarizə apara bilmirlər. Sevindirici haldır ki, ölkə gənclərinin böyük bir qismi sağlam ruhda böyüyür. Mənəvi sağlamlıq uşaq və gənclərin cəmiyyət üçün yararlı olmalarına xidmət edir. Uşaq və gənclərin fiziki sağlamlığı Azərbaycan dövlətinin daim diqqətindədir. Bu məqsədlə respublikamızın bütün bölgələrində Olimpiya idman kompleksləri, idman sarayları inşa olunur.

Paytaxtın Binəqədi rayonunda da dövlət-gənclər siyasətinin təbliği, gənc nəsillə nümayəndələri arasında əlaqələrin yaradılması, onların sağlamlıqlarının qorunması istiqamətində mühüm işlər həyata keçirilir. Rayonda mütəmadi olaraq yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədi ilə bir sıra tədbirlər təşkil olunur, ümumtəhsil müəssisələrində, təhsil ocaqlarında uşaq və gənclər müxtəlif idman növləri ilə məşğul olurlar.

Məktəblilər spartakia- da yarışlarında uğurlarını il-

dən-ələ artırırlar. Rayonda müxtəlif bayramlar və tarixi günlərlə bağlı idmanın ayrı-ayrı növləri üzrə keçirilən yarışlarda uşaqlar öz fiziki imkanlarını göstərməyə çalışırlar. Rayonun əksər məhəllələrində idman meydançaları inşa edilmişdir. Əsas məqsəd uşaq və gənclərin fiziki sağlamlığına diqqət yetirməkdir.

Binəqədi rayon saki-



lərini təmin edir. İdmanla məşğul olmaq uşağın yalnız sağlamlığı üçün deyil, həm də onun xarakterinin formalaşması üçün faydalıdır. İdman məşğələləri uşaqlarda və gənclərdə özünə inam hissini artırır, məqsədyönlülük, inam, qətiyyətlik və əməksevərlik kimi keyfiyyətlərin aşılanması əvəz-siz rol oynayır. İdmanla məşğul olan uşaqlar səbəstliyi və

öyrənmək və həyatın sirlərini "baş vurmaq" tələbatı da güclüdür.

Sırr deyil ki, hazırda bəzi uşaq və gənclər piylənmədən əziyyət çəkirlər. Bununla bağlı Binəqədi rayonunda yerləşən tibb müəssisələrinə müraciətlər də olunur. Bəs, bunun əsas səbəbi nədir?

Xocəsən Sağlamlıq Mərkəzinin həkimi Əsmiyyə Orucova bizimlə söhbətində bildirdi ki, problem yaranmasında əsas səbəb uşaqların qeyri-fəal həyat tərzi sürmələri, fiziki hərəkətləri etməmələri, təmiz havada az olmalarıdır: "İndi uşaqların bir qismi boş vaxtlarını internet klublarında, televiziya qarşısında keçirirlər. Bu isə onların passivliyinə gətirib çıxarır. Bədən tərbiyəsi, fiziki məşğələlər uşaq və gənclərin passiv həyat tərzinə vərdis etmələri üçün ən gözəl vasitədir. Uşaq və gənclərin sağlamlığına mənfi təsir edən amillərdən biri də qida məhsullarının keyfiyyətsiz olmasıdır. Hazırda "fast-fud" yeməkləri, (hamburger, döner və s.) uşaqların və gənclərin sağlamlığına pis təsir göstərir. Bunun qarşısını almaq üçün qəbul olunan qida məhsullarının keyfiyyətinə və təmizliyinə nəzarət etmək lazımdır. Velosiped gəzintiləri və mütəhərrik idman oyunları uşaqların sağlamlığı üçün ən yaxşı vasitədir. Uşaqları kiçik yaşlarından üzgüçülük dərəcəsinə yazdırmaq da yaxşı olar. Ümumiyyətlə, məktəbyaşlı uşaqları müxtəlif idman birləşmələrinə, klublarına yazdırmaq onların fiziki və mənəvi inkişafına müsbət təsir göstərəcəkdir".

Müsabiqənin mükafatçıları bəlli olub

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatlığı ilə Binəqədi Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli dramaturqu, şair, nasir, əməkdar incəsənət xadimi Cəfər Cəbbarlının 115 illik yubileyi münasibətilə oxucular arasında "Mən bir susmaz duyuyam ki..." adlı şeir müsabiqəsinin II turu keçirilmişdir.

Şeir müsabiqəsində MKS-in strukturuna daxil olan kitabxanalarda keçirilmiş birinci turun qalibləri



iştirak etmişlər. Müsabiqədə oxucuların qiraəti Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tərtib etdiyi

əsasnaməyə uyğun olaraq 10 ballıq qiymət sistemi ilə dəyərləndirilmiş, II turun qalibləri müəyyən edilmişdir.

Oxucuların kitabxanalara cəlb edilməsi, mütaliənin təbliği, mütaliə vərdislərinin inkişaf etdirilməsi və istedadlı uşaqların aşkara çıxarılması məqsədi ilə həyata keçirilən müsabiqənin nəticəsinə əsasən 26 sayılı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin bədii qiraət dərəcəsinin üzvləri Şəhla Əhədova birinci, Nuray Quliyeva isə ikinci yerə layiq görülmüşlər.

Velosiped idmanı ölkəmizdə yüksəliş dövrünə qədəm qoyub

ESMİRA ORUCOVA

Gələcək il Bakıda ilk dəfə keçiriləcək Avropa Oyunlarına hazırlıq tədbirləri sürətlə həyata keçirilir. Binəqədi rayonu da bu mötəbər tədbirə ciddi şəkildə hazırlaşır. Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə iyul ayının 1-dən start götürmüş "Təmiz Binəqədi" layihəsi də məhz Avropa Oyunlarına hazırlıq məqsədi daşıyır. Layihə çərçivəsində çoxşaxəli tədbirlər icra olunur, rayonun küçə və parklarında, məhəllələrinə də təmizlik, abadlıq-quruculuq işləri görülür. Layihə çərçivəsində ekoloji vəziyyətin normalaşdırılması tədbirləri də diqqət mərkəzində saxlanılır: yaşillaşdırma işləri aparılır, ağaclar əkilir, avtomobillər nəzarətdə saxlanılır.

Avropa Oyunlarının atıcılıq və velosiped idmanı üzrə yarışları Binəqədi rayonu ərazisində inşa olunan Bakı Atıcılıq Mərkəzində və Dağ velosipedi parkında keçiriləcək. Hər iki idman arenasında işlər yekunlaşmaq üzrədir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev qəzetimizə müsahibəsində bu idman növünün hərtərəfli inkişafı istiqamətində gerçəkləşdirilən tədbirlərdən, Dağ velosipedi parkının idmansevərlər üçün əhəmiyyətindən, habelə Bakı-2015 ilk Avropa Olimpiya Oyunları çərçivəsində keçirilən sınaq yarışlarından söz açıb.

Fərhad müəllim, son vaxtlar respublikamızda velosiped idmanının inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Hazırda bu idman növünün inkişafı və kütləviləşməsi istiqamətində hansı tədbirlər həyata keçirilir?

– Velosiped, idman növü olmaqla yanaşı, həm də nəqliyyat vasitəsidir. Bu baxımdan, velosipedə maraq, bütün dünyada olduğu kimi, Azərbaycanda da həmişə yüksək olub. Keçmiş SSRİ dönəmində Azərbaycan velosiped məktəbi öz ənənələri ilə seçilib, İttifaqın müxtəlif yarışlarında komandalarda respublikamızın idmançıları da yer alıblar. Buna misal olaraq həmyerlimiz Aleksandr Averini göstərmək olar. O, 1978-ci ildə SSRİ yığmasının heyətində dünya turunun qalibi olmaqla adını Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazdırıb. SSRİ dağıldıqdan sonra sırf idman nöqtəyi-nəzərindən, Azərbaycan uzun illər dünyada gedən inkişaf prosesindən nisbətən kənarda qalıb.

Son illər ölkə idmanında müşahidə olunan inkişaf, ümumilikdə idmana göstərilən dövlət qayğısı velosiped idmanından da yan keçməyib. 3 il əvvəl vergilər naziri cənab Fazil Məmmədovun Azərbaycan Velosiped İdmanı Federasiyasına prezident seçilməsindən sonra vəziyyət köklü şəkildə dəyişib və yeni strategiya müəyyənləşib. Geridə qalan 3 il ərzində əsas məqsədimiz bu idman növündə kütləvilik yaratmaq olub və buna qismən nail olmuşuq. Bu gün Azərbaycanda minlərlə gənc velosipedlə həvəskar və ya peşəkar səviyyədə məşğul olur. "Tour d'Azerbaïdjan" veloyürüşü ölkəmizdə idmanın bu növünə olan marağı xeyli artırıb. Hər yarışdan sonra velosiped bölmələrinə yazılan yeniyetmə və gənclərin

sayı durmadan artır. Velosiped sürənlərin rahatlığını təmin etmək üçün federasiya rəhbərliyi tərəfindən "Velopark" istifadəyə verilib və hazırda hər bir şəxs burada günün istənilən vaxtında öz sevimli məşğuliyəti ilə vaxtını səmərəli keçirə bilər. Bundan başqa, günün-gündən inkişaf edən ölkəmizdə şəhərsalma ilə bağlı planlara velosiped yollarının daxil



edilməsi işimizə daha da kömək olur. Federasiyanın peşəkar idmançıları üçün təşkil etdiyi daxili yarışlardan savayı, tez-tez həvəskarlar arasında da müxtəlif yarış və yürüşlər təşkil edirik. Bütün bunlar velosiped idmanına olan marağı daha da artırır.

– Respublikamızda ilk dəfə olaraq Binəqədi rayonu ərazisində inşa edilmiş Dağ velosipedi parkının idmanını bu növünün inkişafı baxımından əhəmiyyəti-ni necə dəyərləndirirsiniz?

– Bildiyiniz kimi, 2015-ci ildə ölkəmiz olduqca önəmli idman yarışına – "Bakı-2015" Avropa Oyunlarına ev sahibliyi edəcək. Yarışların proqramına velosiped idmanının 3 növü – şose, dağ velosipedi və BMX daxildir. Şose üzrə yarışlar şəhər küçələrində keçiriləcəyindən bu növ üçün ayrıca infrastruktur yaratmağa ehtiyac yoxdur. Amma dağ velosipedi



və BMX üçün ayrıca ərazilər hazırlanmalıdır. BMX üzrə yarışlar "Velopark" ərazisində keçiriləcək və hazırda tikintisi davam edən bu trasda işlərin 2015-ci ilin fevralında başa çatacağı gözlənilir. Xocəsən gölü ətrafında yerləşən dağ velosipedi üzrə tras isə artıq hazırdır. Burada işlər Almaniyadan gəlmiş peşəkar mütəxəssislər tərəfindən həyata keçirilib və Beynəlxalq Velosipedçilər İttifaqının bütün standartlarına cavab verir. Azərbaycanda ekstrim həvəskarı olan kifayət qədər gənc var və düşünürəm ki, bu, dağ

fin bütün tövsiyələri nəzərə alınıb, idmançıların trasla bağlı fikirləri dinlənilib. Yarışla bağlı yekun fikir müsbət oldu və bu bizi çox sevindirir. Bundan başqa, yarış mətbuat nümayəndələri üçün də sanki bir sınaq oldu, onlar da gələcək il keçiriləcək idman bayramının həyəcanını hiss edə bildilər. İlk Avropa Oyunlarının proqramına daxil olan digər velosiped növləri üzrə də sınaq yarışları təşkil olunacaq. BMX üzrə yarış tikinti işləri başa çatdıqdan sonra təşkil ediləcək. Şose velosipedi üzrə sınaq yarışına gəlincə, gələcək ilin mayın-

da keçiriləcək "Tour d'Azerbaïdjan-2015" veloyürüşünün sonuncu, Bakı mərhələsi Avropa Oyunlarına test xarakterli olacaq.

– Bu yaxınlarda Dağ velosipedi parkında ilk Avropa Oyunları proqramına daxil olan dağ velosipedi idmanını üzrə sınaq yarışları təşkil olunmuşdu. Bununla bağlı nə deyə bilərsiniz?

– Bildiyiniz kimi, bir qayda olaraq, böyük yarışlar öncəsi bezi idman növləri üzrə sınaq yarışları keçirilir. Birinci Avropa Oyunlarının sınaq yarışlarına da məhz dağ velosipedi üzrə turnirlər start verildi. "Bakı-2015" Avropa Oyunlarının Əməliyyat Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarışda 9 ölkədən 30-a yaxın idmançı iştirak etdi. Beynəlxalq Velosipedçilər İttifaqının nümayəndələrinin də izlədiyi yarış onlarda yüksək təəssürat oyatdı. Yarışın yekunu olaraq qarşı tərə-

da keçiriləcək "Tour d'Azerbaïdjan-2015" veloyürüşünün sonuncu, Bakı mərhələsi Avropa Oyunlarına test xarakterli olacaq.

– Dağ velosipedi parkında daha hansı yarışların keçirilməsi nəzərdə tutulur?

– Bu park artıq velosiped həvəskarlarının ixtiyarındadır. Bundan sonra biz burada daxili yarışlarımızı təşkil etməklə dağ velosipedi idman növünün inkişafını təmin etməyə çalışacağıq. Bundan başqa, həvəskarlar da istənilən vaxt burada öz güclərini sınağa bilirlər. Əsas məqsəd velosiped idmanının bütün növlərinin, o cümlədən dağ velosipedinin inkişafına nail olmaqdır. Bunun üçün dövlətimiz bizə lazımı şəraitı yaradıb və ümid edirik ki, yaxın vaxtlarda velosipedçilərimiz beynəlxalq yarışlarda öldə etdikləri nailiyyətlərlə ölkə idmansevərlərini sevindirəcəklər.

Məktəblilər futbol birinciliyində...



8-ci mikrorayon ərazisində yerləşən "AZFAR" MMC-nin stadionunda Binəqədi rayon məktəblilərinin XXVII Spartakiadasının proqramına daxil olan futbol üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə hər birində 18 nəfər olmaqla 30

məktəb komandası iştirak etmişdir. Yarışın nəticələrinə görə 115 saylı tam orta məktəbin komandası fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmışdır. 284 saylı məktəbin komandası isə III yerə layiq görülmüşdür.

Bakıda daha bir musiqi bayramı başa çatıb

Noyabrın 5-də Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr edilmiş musiqi festivalının bağlanış mərasimi olub.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edib. Orkestrin dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

Konsertdə Lalə Cəfərovanın "Marş" və "Daimi hərəkət" pyesləri, Rəuf Əliyevin ulu öndər Heydər Əliyevə

və ithaf etdiyi "Ballada"sı, Sevdə İbrahimovanın "Qarabağname", Məmmədəqası Umutdovun "Balet" süitəsi, Ədviyyə Rəhmətovanın "İlmələr", İlham Zəmanlının "Azerbaïjani colors" və Azər Dadaşovun "Dəstgah" süitəsi ifa edildi.

Xalq artisti, professor Ramiz Quliyev (tar), Fərid Əliyev (tütək) və respublika müsabiqəsi laureatları Mehri Əsədullayeva (kamança) və Aynur Qasımova (qanun) konsertdə solist kimi çıxış ediblər.

Azərbaycan İtaliyanın mədəni həyatına önəmli töhfələr verir

İtaliyanın ANSA xəbər agentliyi Azərbaycanın "XVII Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda xüsusi qonaq qismində iştirakı ilə bağlı məqalə yayıb.

Məqalədə bildirilir ki, qədim tarixi abidələr, qalalar, məscidlər, mədrəsələr, fərqli adət-ənənələr, gözəl təbiət və müasirlik, zəngin mətbəx, musiqi Azərbaycanın əsas özəllikləridir: "Bu Qafqaz ölkəsi heç də tək zəngin neft ehtiyatlarına görə tanın-

mir. Azərbaycan ilə bağlı italyanları maraqlandıran fərqli məqamlar çoxdur. İtaliya ilə mədəni əlaqələrini getdikcə genişləndirən Azərbaycan ölkəmizin mədəni həyatına önəmli töhfələr verməkdədir. Prezident İlham Əliyevin cari ilin iyulunda İtaliyaya səfəri zamanı Romanın Aleksandria ərazisində qazıntıların aparılmasına Azərbaycan tərəfindən maddi yardımın ayrılması bu töhfənin ən gözəl nümunələrindəndir".

→ hüquq məsləhətxanası

Şəhərsalma və tikinti qanunvericiliyinin əsas istiqamətləri

Son illər ölkəmizin hər yerində tikinti-quraşdırma işləri həyata keçirilir. Bunun da nəticəsində şəhər və kəndlərimizdə, qəsəbələrimizdə müxtəlif təyinatlı sənaye obyektləri, yaşayış binaları tikilib istifadəyə verilib.

Göz oxşayan hər bir tikili böyük zəhmət hesabına başa gəldiyindən, görülən işlər müvafiq qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır. Xatırladaq ki, ölkəmizdə beynəlxalq standartlara cavab verən müvafiq qanunvericilik bazası mövcuddur. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Təəssüflə qeyd etməliyik ki, bir çox hallarda vətəndaşlarımız adı hüquqlarını belə bilmirlər. Bu sahədə insanların maarifləndirilməsi olduqca vacibdir. Bəs, bu problemlərdən necə xilas olmalıyıq?

Şəhərsalma və tikinti dair normativ sənədlər sistemi

Şəhərsalma və tikinti dair normativ sənədlər sistemində aşağıdakılar daxildir:

- ərazi planlaşdırılması sənədləri, norma və qaydaları, habelə şəhərsalma əsaslandırılması ilə bağlı texniki normativ hüquqi aktlar;
- dövlət şəhərsalma kadastrının aparılmasına dair texniki normativ hüquqi aktlar;
- tikinti materialları və məmulatının standartlaşdırılması, sertifikatlaşdırılması, geodeziya, mühəndis-axtarış və tikinti işlərinin təşkili, tikinti obyektinin istismarına icazə ilə bağlı təşkilati-metodik xarakterli texniki normativ hüquqi aktlar;
- tikinti obyektlərinin etibarlılıq göstəricilərini, yanğın və partlayış təhlükəsizliyini, təbii və texnogen xarakterli təhlükəli (zərərli) təsirlərdən müdafiə tələblərini, tikinti materiallarının, məmulat və konstruksiyalarının keyfiyyət və uyğunluğunu müəyyənləşdirən texniki normativ hüquqi aktlar;
- tikinti obyektlərinin, o cümlədən magistral boru kəmərləri (su, kanalizasiya, qaz, neft kəmərləri və s.) və kommunikasiyalarının (elektrik, rabitə xətlərinin və s.) layihələndirilməsi və tikintisi üzrə texniki normativ hüquqi aktlar;
- yaşayış məntəqələrinin və ya onların hissələrinin, ayrı-ayrı tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatına dair texniki normativ hüquqi aktlar;
- tikinti zamanı təhlükəsizliyin təmin edilməsində dair texniki normativ hüquqi aktlar;
- dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün qiymətlənmə və smetalar üzrə texniki normativ hüquqi aktlar;
- tikinti obyektlərinin layihələndirilməsində və tikintisində milli müdafiə ilə bağlı tələblərin təmin olunmasına dair texniki normativ hüquqi aktlar;
- şəhərsalma, memarlıq və tikinti fəaliyyətinin nəzarətinə həyata keçirilməsi dair normativ hüquqi aktlar.

deaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir.

Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Bu şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsinin təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir.

Yerin təkindən və torpaqdan qənaətlə və səmərəli istifadə olunmalıdır. Kənd təsərrüfatı, meşə və yaşayış məqsədləri üçün istifadə edilən ərazilər başqa məqsədlər üçün yalnız əsaslandırılmış zəruri ölçüdə nəzərdə tutulmalı və istifadə edilməlidir. O cümlədən, sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.

Ərazi planlaşdırılmasının növləri və məqsədləri

Ərazi planlaşdırılmasının aşağıdakı növləri vardır. Ümumi ərazi planlaşdırılması, ərazidən istifadənin planlaşdırılması və müfəssəl ərazi planlaşdırılması. Ümumi ərazi planlaşdırılmasının məqsədləri aşağıdakılardır:

- Azərbaycan Respublikasının ərazisində və ərazi hissələrində tarazlaşdırılmış sosial, iqtisadi, ekoloji və mədəni şəraitin yaradılması və inkişafı;
- insan üçün əlverişli, sağlam və təhlükəsiz yaşayış, iş və istirahət mühitinin yaradılması ilə bağlı ümumi tələblərin təmin olunması;
- Azərbaycan Respublikasının ayrı-ayrı ərazilərinin səciyyəvi xüsusiyyətlərini (tarixi, mədəni, ekoloji və s.) qorunub saxlanması;
- Azərbaycan Respublikasının ərazisində və yaşayış məntəqələrində müvafiq infrastrukturun yaradılması və inkişafı, infrastruktur obyektlərinin hamı üçün müvafiq (əlçatan) olmasının təmin edilməsi;
- Azərbaycan Respublikasının ərazi hissələrində uzunmüddətli rəqabətə davamlı və məkan baxımından tarazlaşdırılmış iqtisadi infrastrukturun, yetərli iş və təhsil yerlərinin yaradılması;
- tarixi və təbii landşaftın qorunması və inkişaf etdirilməsi.

Ərazidən istifadənin və müfəssəl ərazi planlaşdırılmasının məqsədləri

- ərazilərdən (və ya ərazi hissələrindən) ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik tələbləri nəzərə alınmaqla istifadə olunması;
- mədəni irs obyektlərinin qorunması, milli (yerli) memarlıq-tikinti ənənələrindən, landşaft və ya məkan görünüşündən səmərəli istifadə ilə bağlı tələblərin təmin olunması;
- ətraf mühitin mühafizəsi ilə bağlı tələblərin (aspektlərin), xüsusən fauna və flora, torpağa, suya, havaya, iqlimə, eləcə də əhaliyə və mədəni irs obyektlərinə təsirlərlə bağlı maraqların təmin olunması.

Ərazi planlaşdırılması

Müvafiq qanunvericiliyə görə, ərazi planlaşdırılmasına dair müd-

→ iqtisadiyyat

“FINCA Azerbaijan” tələbələrə təqaüd verəcək

“FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı “Biliyini kapitala çevir” tələbə təqaüd proqramı çərçivəsində 25 tələbəyə 100 manat məbləğində aylıq təqaüd verəcək. Bu barədə noyabrın 4-də proqramın yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verilib.

“FINCA Azerbaijan”ın direktoru Timoti Tarrant bildirib ki, Azərbaycanda 16 ildir fəaliyyət göstərən təşkilat 150 min nəfərdən çox aktiv müştəriyə xidmət göstərməklə bərabər, sosialyönümlü layihələrin həyata keçirilməsində də fəal iştirak edir. Mərkəzi Bankın nü-

mayəndəsi Anar Babazadə, Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri müavini Cəsarət Valehov sosialyönümlü layihələrin əhəmiyyətindən danışıb və bunun davamlı olmasını arzulayıblar.

Qeyd olunub ki, “Biliyini kapitala çevir” tələbə təqaüd proqramının 25 qalibi “Finca Azerbaijan” kredit təşkilatının aztəminatlı müştərilərinin bu il ali məktəblərə ən yüksək balla qəbul olmuş övladları arasından seçilib. Proqramın şərtlərinə əsasən, müsabiqədə təşkilatdan 1000 ABŞ dolları və ya 800 manatadək kredit götürmüş aktiv müştərilərin övladları iştirak ediblər.

Bakıya tramvay lazımdırımı?

Son vaxtlar bu mövzu tez-tez gündəmə gəlir. Dünya təcrübəsinə nəzər salsaq görürük ki, bir çox inkişaf etmiş ölkələrdə, həmçinin postsovet məkanında ucuz və ekoloji baxımdan sərfəli olan tramvay və trolleybuslardan geniş istifadə edilir. Müasir Bakının nəqliyyat sistemindəki tıxac problemi, ətraf mühitə mənfi təsirlər və digər amillər elektrikli şlənən nəqliyyat vasitələrindən istifadə məsələsini aktuallaşdırır.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun xidmət sahələrinin inkişaf problemləri şöbəsinin müdiri, mühəndis-iqtisadçı, ekspert Aqil Əsədov deyir ki, hətta elektrik enerjisi idxal edən ölkələrdə bu məsələyə böyük önəm verir. BMT-nin hesablamalarına görə, dünya əhalisinin təxminən yarısı şəhərlərdə yaşayır. Eyni zamanda, əhalisi 10 milyondan çox olan meqapolislər artmaqdadır. Böyük şəhərlərdə tramvay, metrobus və elektrikli şlənən digər nəqliyyat vasitələrinə üstünlük verilməsi tövsiyə edilir.



A.Əsədovun fikrincə, metronun “Xətai” və “Koroğlu” stansiyaları, Beynəlxalq Avtovağzal Kompleksinin ərazisi, Bayraq meydanı, Badamdar qəsəbəsi və digər ərazilərdən şəhərin mərkəzinə doğru tramvay, metrobus və trolleybuslar işləməlidir. Ayrıca hərəkət yolu olan bu nəqliyyat vasitələri həm tıxac probleminin həllinə, həm sərnişin sıxlığının aradan qaldırılmasına, həm də ətraf mühitə zərərli təsirlərin azaldılmasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Budapeşt-Bakı aviareysi bərpa olunacaq

Gələcək ilin martından etibarən Budapeşt-Bakı aviareysinin bərpa edilməsi nəzərdə tutulur. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto noyabrın 3-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Nazir birbaşa aviareysin açılmasının turizm sahəsində əlaqələrimizin inkişafına tökan verəcəyini söyləyib, yaxın

vaxtlarda ölkələrimiz arasında mülki aviareys sahəsində sənədin imzalanmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Azərbaycanın Macarıstan üçün strateji tərəfdaş olduğunu deyən nazir ölkələrimiz arasında bu sahədə müvafiq sənədin imzalanması ilə əlaqədar işlərin aparıldığını söyləyib.



→ mədəniyyət

“Azərbaycan-Macaristan mətbəxi” kitabının təqdimatı

Xalqları bir-birinə tanıdan, sevdən dəyərlərdən biri də mətbəx mədəniyyətidir. Hansı xalqın mətbəxi daha qədim və zəngindir, onun dünyada daha geniş coğrafiyada tanınması şansı da bir o qədər böyükdür. Son illər mətbəx mədəniyyətinin təbliği, tanınması istiqamətində ciddi işlər görülür, festivallar keçirilir, yeni nəşrlər hazırlanır. Bu baxımdan, Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin və Macarıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə çap olunan və noyabrın 3-də təqdimatı keçirilən “Azərbaycan-Macaristan mətbəxi” kitabı da təqdirəlayiqdir.

Kitabın təqdimatı ilə bağlı keçirilən mərasimdə Azərbaycan ilə Macarıstan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib, Heydər Əliyev Fondunun beynəlxalq layihələr çərçivəsində Macarıstanda da bir sıra layihələr reallaşdırdığını, o cümlədən əlil uşaqlar üçün yeni reabilitasiya korpusunun təməlinin qoyulduğunu vurğulanıb.

Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutora Heydər Əliyev Fondunun həyata keçirdiyi

layihələri yüksək qiymətləndirərək bildirib ki, Azərbaycan və macar dillərində işıq üzü görün nəşrdə hər iki xalqa məxsus milli yeməklər, zəngin mətbəx nümunələri barədə ətraflı məlumatlar verilir. Azərbaycan mətbəxinə böyük sevgi ilə yanaşdığını deyən diplomat vurğulayıb ki, bu sevgi onu ölkəmizə daha çox bağlayıb: “Azərbaycan-Macaristan mətbəxi barədə ilk kitabı tərtib etmək mənim üçün çətin olmadı. Mən həm yeməyi, həm də bişirməyi xoşlayıram və həmçinin bir-birinə çox yaxın olan Azərbaycan və macar mətbəxinə hədsiz dərəcədə sevirəm”.

Tədbirdə ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto qonaqlara macar mətbəxi nümunələrinin dadına baxmağı tövsiyə edib və bildirib ki, o özü də Azərbaycan mətbəxinin təamlarından dadacaq.

Macarıstanlı nazir kitabın nəşrini iki ölkə arasında olan dostluq əlaqələrinə töhfə kimi dəyərləndirib və vurğulayıb ki, yeni nəşri oxuyan hər bir kəs bu iki xalqı daha yaxından tanıyacaq və sevecək.

Azərbaycan tarixinə və mədəniyyətinə böyük maraq

Daşkənddəki Amerika məktəbində BMT günü ilə əlaqədar keçirilən tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də təmsil olunub.

Ölkəmiz üçün ayrılmış otaqda Azərbaycanın Dövlət bayrağı və gerbi, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan iqtisadi nailiyyətləri əks etdirən müxtəlif kitab və albomlar nümayiş etdirilib. Tədbir iştirakçıları Azərbaycanın tarixi, ədəbiyyatı, turizm potensialı, mədəniyyəti, xüsusilə muğam



sənəti ilə bağlı kitablardan ibarət sərgi, rəsm və xalçalara, milli məişət əşyalarına, qədim musiqi alətlərinə, sənətkarların maraqla baxıblar. Onlar Azərbaycan şirniyyatlarına da qonaq ediliblər.

Seminar məşğələ keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində türk-islam dövrlərində xanım hökmdarlar və naiblər mövzusunda aid növbəti elmi seminar məşğələ keçirilib.

Miladdan əvvəl və sonra IX əsrdən başlayaraq XII əsrdə türk mənşəli qadınların islam

dövlətlərində – Yaxın və Uzaq Şərq ölkələrində hakimiyyətə rəhbərlikləri, dövlət idarə etmələri və elm, sənət, din, siyasət sahələrində böyük müvəffəqiyyətlərindən bəhs edən filologiya üzrə fəlsəfə doktoru Mələhət Kələntərli Avropa mərkəzçilik ideyasını, Qərbin qərəzli və subyektiv baxışlarını dəqiq misallarla təkzib edib.

→ xarici xəbərlər

Bağdadda terror aktları səngimək bilmir

“Əl-Ərəbiyyə”nin xəbərinə görə, Bağdadın Tunis məhəlləsində minalanmış avtomobilin partladılması nəticəsində 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyə də, hökumət bunun arxasında “İraq-Şam İslam Dövləti” qruplaşmasının dayandığını bəyan edib. Bundan əlavə Kazimiyyə məhəlləsində bir neçə raketin düşməsi onlarla adamın ölümü və xəsarət alması ilə nəticələndi. Digər tərəfdən “İŞİD” Əl-Ənber əyalətində Alburnimr



qəbiləsinin daha 36 üzvünü qətlə yetirdiyini bəyan edib. Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir. Bununla da sözügedən qəbilənin qruplaşma tərəfindən qətlə yetirilən üzvlərinin sayı 550-yə çatıb.

“JP Morgan” bankına qarşı təhqiqata başlanılıb

“Figaro”nun məlumatına görə, ABŞ-ın Ədliyyə nazirliyi “JP Morgan” bankına qarşı təhqiqata başlayıb. Bank maliyyə bazarında valyuta məzənnələri ilə manipulyasiyada şübhəli bilinir. İttiham təsdiqlənəcəyi

təqdirdə, bankı 6 milyard dollar cərimə gözləyir.

Qeyd edək ki, bir müddət əvvəl “HSBC”, “Royal bank of Scotland” və “Barclays” maliyyə qurumlarına qarşı da oxşar ittihamlar irəli sürülmüşdü.

Neonasistlər indi də müsəlmanları hədəfə götürüblər

Almaniyanın “N24” telekanalının məlumatına görə, Drezden şəhərində radikal sağçılar müsəlmanlara qarşı nümayiş keçirib. Etiraz yürüşünə 1000 neonasist qoşulub. Onlar nümayişdə irqçi və ksenofob şüarlar səsləndirib-

lər. Paralel olaraq Drezdendə sol yönümlü qüvvələrin də etiraz aksiyası baş tutub.

Tərəflər arasında toqquşmaların qarşısını almaq üçün nümayişin keçirildiyi əraziyə yüzlərlə polis əməkdaşı cəlb edilib.

→ maraqlı

230 min insanın adı muzey divarlarında...

İndoneziyada 2004-cü ildə baş vermiş dəniz sənəmi zamanı həlak olmuş 230 min insanın xatirəsinə Sunami Muzeyi (Aceh Tsunami Museum) açılıb. Layihənin müəllifi yerli arxitektora Ridvan Kamildir.

Dördmüxtəbəli tikilinin sahəsi 2500 kvadratmetr təş-

kil edir. Maraqlısı odur ki, arxitektora təbii fəlakət zamanı həyatını itirmiş, eləcə də xilas olmuş bütün insanların adlarını və fotosəkillərini muzey binasının divarlarına həkk edib. Svaylar üzərində yerləşən bina sunami və daşqınlar zamanı sığınacaq rolunu da oynayacaq.

Uçan avtomobilin təqdimatı olub

Tezliklə insanlar işə, istirahətə və qohumlarını ziyarətə uçan avtomobillərlə gedə biləcəklər. Uzun zamandan bəri arzu olaraq qalan və üzərində yetərinə təcrübə sınaqlarının keçirildiyi bu ideya yaxın illərdə bir slovak şirkəti tərəfindən reallaşdırılacaq.

Vyanada Slovakiyanın “AeroMobil” şirkəti tərəfindən hazırlanmış “Aeromobil 3.0” uçan avtomobilinin dün-

ya premyerası keçirilib. Cəmi 400 kiloqram ağırlığında olan aeromobil dayanmadan 700 kilometrə qədər məsafəni qət edə bilər.

Təqdim olunan aeromobil saatda maksimum 200 kilometr sürətlə uça bilər və bu zaman 15 litr normal benzin sərf edir. Minik vasitəsinin havaya qalxması üçün isə cəmi 200 metrlik açıq sahə kifayət edir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən **Quliyev İlqar İbili oğlunun** adına verilmiş AZE 02278 nömrəli xidməti vəsiqə itdiyi üçün **etibarsız sayılır**.

«Binəqədi» qəzetinin kollektivi iş yoldaşları Məhəbbət Orucova, ANASININ vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Allah rəhmət eləsin

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti

Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az